

Parallel

www.paralel.az
İctimai-siyasi qəzet

16

noyabr
2023-ci il

Nö 068 (3638)
Qiyməti 50 qəpik

Gün-Xəbər



İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ"nin açılışında iştirak ediblər

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnküüziv İnkışaf və Yaradıcılıq Mərkəzinin "DOST EVİ" filialının açılışında iştirak ediblər.

Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılb

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Büyük Millət Məclisində qəbul edilib.

Daha əvvəl qanun layihəsi TBMM-nin komitəsində müzakirələrdən keçib.



HƏMAS atəşkəs müqabilində 50-yə yaxın girovun azad edilməsinə razılaşıb



HƏMAS Qəzzada üçgünlük atəşkəs müqabilində 50-yə yaxın girovun azad edilməsinə razılaşıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda vacib tərəfdasıdır"



Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyaset üzrə baş müşaviri Simon Mordue Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyevlə görüşüb.

Makronun erməni sevgisi TÜRKƏ nifrətdən qidalanır



Fransa ermənilərə silah sata bilər, amma döyüş ruhu sata bilməz

Səh.3

5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?



(Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəsində)

Səh. 5

Son üç ayda Söyüdlüdə nə dəyişdi ki ..?



Gədəbəydəki qalmaqallı Söyüdülü qızıl yatağında hasilata icazə verilib

Səh. 5

Ağdamda 1800 illik iki qəbir tapıldı

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları Ağdam rayonunun Mirəselli kəndində əkin sahəsində aşkar edilən qəbirlərə baxış keçiriblər. Ötən gün kənd sakini Ceyhun



Kərimovun əkin sahəsini traktorla şumladan zaman aşkarlanan qəbirlərin biri daş-qutu, digəri torpaq qəbirdir.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasimov

Azərtac-a bildirib ki, aparılan ilkin araşdırımıaya görə daş-qutu qəbir Qafqaz Albaniyası mədəniyyetine məxsusdur və V əsrə aid olduğu güman edilir: "Belə ki, həmin dövrdə dini baxışlar dəyişməyə başlamış və daş-qutu qəbirlər spesifik olmuşdur. Əraziyə baxış zamanı daş-qutu qəbirin yaxınlığında bir ədəd torpaq qəbir də aşkar edildi. İlkin ehtimala görə, bu qəbir də Qafqaz Albaniyası dövrünə aiddir. Mirəselli kəndindən şimala doğru olan əkin sahəsində Qafqaz Albaniyasına aid nekropol olması ehtimal edilir. Hazırda hər iki qəbrin tədqiqatı davam edir. Qəbirlərdən götürürlən nümunələrin müvafiq laborator analizlərinin aparılması nəzərdə tutulur. Gələcəkdə bu ərazilər arxeoloji tədqiqatlar aparılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıla bilər".

Arxeoloq Zeki Cəfərov ise deyib ki, daş-qutu qəbir daxildən uzunluğu 190, eni 50 santimetr, skeletin boy ölçüsü isə 160-165 santimetdir. Bu qəbirin hər tərəfi – altı, yanları, üzeri lay daşla örtülü. "Qəbirin ətrafında qazıntı işləri aparılan zaman 2,5 metr şimala tərəf torpaq qəbir aşkar olunub. Qəbirin üzəri bir ədəd böyük ağac parçası ilə bağlanmış. İkinci skelet 180-190 santimetdir. Hər iki qəbir Qafqaz Albaniyası dövrünə aid edilir. Qəbirlərdə heç bir əşya aşkar olunmayıb", - deyə o əlavə edib.

Olmuş və hal hazırda davam edən "müəmmalı" proses

Müəyyən şıakayət daxil olur, yazılara araşdırılmasını xahiş edirsən. Qarşı tərfdən problemin araşdırılmasını gözləyirsən. Gözlənilmədən üç-dörd istiqamətdən yaxının, şəhər verənlərin şəhərlərinin, silinməsini xahiş edirlər. Təkidlə "təkliflə". Hətta "Markın ölkəmizdəki səlahiyyəti nümayəndəsini" də prosesə qatıb statusa verilən şəhərləri silməyə nail olurlar. Şübə artır. Deməli nəsə var. Oxuyanın, maraqlananın sayı artır. İçərilerindən bir qrupu "təmsil edən" bir şəxslənən ötrü daha ciddi xahiş, tələb ortaya çıxır. Yenə oxu sayı, maraq dairəsi artır, genişlənir. Şübhələr artır. Məlumat alanların, maraq göstərənlərin sayı dəha da artır. Yəni hər təkid maraq dairəsinin genişlənməsinə səbəb olur, hərəsinin öz maraq çerçivəsində. İndi qaldırılan problemin, silinmə prosesinin mərkəzində dayanan, "xüsusi imtiyazlı" şəxsin adının hər yerdə yoxa çıxmasi üçün daha yeni proses başlanır. Cənablar, müəllimlər və bəylər. Deməli yenidən proses başqa formada davam edəcək. Düşünmürsünüz ki, kökü dərinə gedən, yazılıan "silinmir"? "Axırda o qədər "sildirəcəksiniz" ki, əsl problem sizə vəzifəyə təyin edən ölkə başçısına çatdırılacaq?

Qeyd: Proses davam edəcəyi təqdirdə məni müvafiq qurumların diqqətini mövcud problemlər yönəltmək haqqında düşünməyə məcbur etməyin.

Mirvari Qəhrəmanlı



BAŞSAĞLIĞI

Beyləqanda neçə-neçə insanın həyatını xəstəlikdən xilas edən, ziyalı, yüksək savada, bütün yüksək insanı keyfiyyətlərə malik olan, həkim - kardioloq Elbrus Paşayevin ölüm xəbəri məni çox məyus etdi! Elimin-obamın xeyirinə-şərinə, dərdinə həmişə şərək olan Elbrus həkim kimi insanı itirmək çox ağırdır!

Əzizimiz Elbrus həkimin ailəsinə, qardaşı, çox hörmətli Elman həkimə, bütün qohumlarına dərin hüznələrə baş sağlığı verirəm!

**Allahdan Elbrus həkimə rəhmət diləyirəm!
Ruhu şad, məkanı cənnət olsun! Amin!**



Tapdıq Abbas

Şirkət 370 manatlıq "Subaru Forster" avtomobilinin kapotunu

də, birincisi sayılan Bəylər Eyyubova məxsus olduğu heç kimdə şübhə doğurmayan, Abşeron rayonu, Baki-Sumqayıt şössesinin üzərində yerləşən "Subaru-Honda"

1100(min yüz) manata satıb!..

Fikirşirəm, Bəylər Eyyubovun başa düşmür ki, özü, övladları, qohum əqrabəsi, dost-tanış, hətta qulluqçuları belə, bu gün ra-

Bəylər Eyyubovun şirkəti qiyməti 3 yüz faizə qaldırıb...



yazmışıq ki, Azərbaycanda qanunlar işləmir, əgər qanunlar işləseydi, məmurların qanunları ayaq altına atması adı hal olmazdı.

Məlumdur ki, dünyadan heç bir demokratik ölkəsində məmurların sahibkarlıqla və bizneslə məşğul olmasına qanunla icazə verilmir, lakin Azərbaycanda belə bir qanunun qəbul olunmasına baxmayaq, bütün məmurlar açıq sahibkarlıq və biznes fealiyyətə məşğuldur.

Hətta ölkədə "şirkətlər kralı" kimi tanınan məmurlardan biri, bəlkə

servis Mərkəzi 370 manat qiyməti olan "Subaru Forster" avtomobilinin kapotunu Karabağ qazisine

hat, eyş-işət içinde yaşadığına görə, Karabağ qazilərinə borcludur?! Karabağ mühərriyəsində iştirakdan yayıldığı halda, kef içinde yaşayan, ölkənin bütün sərvətlərini mənimseyən, amma düşmənlərlə qanlı döyüşde neçə-neçə düşməni məhv edib, bədənidə qəlpə gəzdiren Karabağ qazisine 370 manatlıq avtomobil hissəsini 1100 manata satan adam görəsən, nə qazandığını bilmi və bu yolla qazandığını necə, yeyə biləcəkmi?!

Azərbaycanda iqlimə həssas olan 20 şəhər və rayon müəyyən olunub

Iqlim dəyişmələrinə Uyğunlaşma və Milli Uyğunlaşma Planına dəstək layihəsi

çərçivəsində Azərbaycanda iqlime həssas olan 20 şəhər və rayon müəyyən olunub.



Bunu BMT-nin inkişaf programının layihə meneceri Zaur Əliyev Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib. O bildirib ki, onların müəyyən edilməsində əsasən orta iqlim göstəriciləri nəzərə alınıb, temperatur, quraq illər, yağıntıların miqdarı, həmçinin adaptasiya potensialı nəzərə alınıb. İlk onluqda olanlar Bakı, Sumqayıt, Abşeron, Xızı, Xazmaz, Siyəzən, Şabran, Astara, Lənkəran, Masallı, Neftçala və Salyandır.

Onun sözlərinə görə, məlumatlar əsasında iqlim dəyişmələrinə həssaslıq indeksi hazırlanıb. Zaur Əliyev bildirib ki, layihə çerçivəsində, həmçinin iqlim qanunvericiliyi ilə bağlı boşluqlar analiz edilib və təkliflər ve-

rada iqlim dəyişmələri şəraitində suvarmadan normativ istifadə qaydaları, sudan səmərəli istifadə ilə bağlı qanunvericilik aktları, sahilyanı ərazilərin müzəyyən olunması ilə bağlı hüquqi sənədlər var. Növbəti aylarda aktlarda qanunvericilik paketi hazır olduqdan sonra layihənin partnöyrləri ilə birgə hökumətə təqdim ediləcək. Həmçinin Azərbaycanda iqlimə adaptasiya tədbirlərinin maliyyə qiymətləndirilməsi ilə bağlı təlimatlar hazırlanıb. Növbəti ildən isə həmin təlimatlar da hökumətə təqdim olunacaq".



Tapdıq ABBAS
Təsisçi,
"Əməkdar mədəniyyət işçisi",
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veterani
t.abbas1952@list.ru

Fransa prezyidenti Makronun (makaron) hədd bilməyən aşırı canfəşanlıından dolayı aydın görünür ki, Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi Ermənistən himayəçiləri arasında ən çox Makronu qəzəbləndirib. Ona görə, Ermənistəni sürətli silahlandırmaq yolunu seçib. Makron hələ də başa düşmür ki, erməniləri silahlandırmışla müharibədə qələbə qazanmaq mümkün deyil...

Makron tarixdə çoxlu işğalçılıq müharibələri etmiş Fransa dövlətinin prezidenti olsa da, hətta ən yeni, müasir hərbi texnika müharibədə mühüm rol oynasa da belə, tam qələbə üçün yetərli deyil. Bu şərti təsadüfən, gəlişigözel söz xatirinə demirəm, eger dediyimə şübhə ilə yanaşan varsa, buyursun getsin, tarix kitabının "dünya müharibələri" bölməsini açıb yaxşı oxusun...

Makron Fransa prezidenti ola bilər, amma nə qədər çalışsa da, Moskvani Napoleon kimi yandıra bilməz, Napoleonun başlığını, Şarl De Qolun pencəyini Jak Şirakın təməşunu geyinə bilər, amma sürətlə dəyişən hazırlı-

Makronun erməni sevgisi TÜRKƏ nifrətdən qidalanır

Fransa ermənilərə silah sata bilər, amma döyüş ruhu sata bilməz

dünyada onların bütün Afrikəni işgal edən, milyonlarla insanı məhv edib, yerde qalanlarını əsarətdə saxlamaqla, sərvətlərini sümürmək siyasetini heç bacara bilməz..

Yəqin, Makron fransız krallarının və bütün Avropa xanədanlarının Türk fatehləri qarşısında hansı duruma düşməsi barədə xeyli bilgiye malikdir. Bu bilgilərə sahib olan Makron, yaxşı olar ki, Ermənistəni silahlandırıb, gənclərini qırğına verməkdən sə, düşmənciliyin heç kimə fayda verməyəcəyini başa düşsün, orta əsrlər tarixində aldığı acı məlumatları unutmasın və "Bir millət" in iki dövlətinə - Türkiye və Azərbaycan qarşı düşməncilik yapmaq kimi, çürük siyasetdən əl çəksin...

Fransızlar, ermənilərdən fərqli olaraq, hazırda dünyənin dünyəvi demokratik dəyərlərinə hörmət edən, sülhsevər, mədəni, qonaqpərvər xalqı kimi tanınır. Gəlin, Fransanın hazırda düşdürüdə durumu keçmişlə müqaişə edib, nəticələrə diqqət edək, Makron Fransa prezidenti seçildikdən sonra, Fransa neyi qazanıb, neyi itirib?! Son 7-8 il ərzində Fransada baş vermiş ölkə-daxili qarşılurmalar nəticəsində həm fransız xalqının rıfahi problemləri çoxalıb, həm də Fransa dövləti beynəlxalq nüfuzdan düşüb...

Təkcə Fransada "sarı jiletler" in keçirdikləri saysız etiraz aksiyaları nəticəsində dövlətə dəyən ziyanın miqdarı milyar-

dlarla avro ilə ölçülür, xalqın durumu ağırdır, qiymətlərin sürətli artması, sosial-iqtisadi durumun ağırlaşması və digər səbəbindən dolayı ekspertlər iddia edir ki, Fransa dövlətini yaxın gələcəkdə da-ha gücül etiraz dağalası bürüyəcəyi gözlənir...

Daim Afrika ölkələrini əsərət altında saxlayıb, sərvətlərini sormaqla fransızların rafanının yüksəlməsinə arxayın olan Fransa hökuməti artıq Makronun himayə etdiyi Afri-

köhə silah - sursatı Ermənistəna satmaqla yaranmış pis vəziyyətdən çıxacağına ümidi edir. Amma unudur ki, köhnədən - təzədən Makronun ermənilərə satdığı hərbi silahları verməklə iş bitmir axı! Bəs görəsən, Makronun Ermənistəna satdığı silahlardan müharibədə üsulunca istifadə edən, bacarıqlı, vətənpərvər, döyüşkən, fədakar, Vətən uğrunda ölümdən belə çəkinməyən Əsgəri, Zabiti, Ordu-nu, Vətən uğrunda müsəlləh

mənistanda dislokasiya olunmuş 102-ci Ordusunu Gümräden çıxarmağa xidmət edir...

Yeri gəlmışkən, xatırladım ki, Ermənistənin Baş Naziri N. Paşinyan Belarusyanın paytaxtı Minsk şəhərində noyabrın 23-də keçirilməsi nəzərdə tutulan KTMT-nin növbəti toplantısında iştirak etmədən imtina edib və Rusyanın Gümräde yerləşən 102-ci ordusunun tezliklə Ermənistəndən çıxarılaçığını deyib. Paşinyan əlavə edib ki, Azərbaycan hərbçilərinin sentyabrın 20-də Qarabağda həyata keçirdiyi birgünlük atiterror əməliyyatı zamanı Rusiya ordusu Ermənistəna kömək etmediyi üçün Rusiya ordusu Ermənistən ərazisini tərk etməlidir...

Bütün qeyd etdiklərim reallığı əks etdirə də, Makronun bütün hərbi-siyyəsi oyunlarının kökündə Ermənistəna görünütxatirinə bəslədiyi sevgi əsəssiz deyil! Bu qondarma sevginin arxasında zamanında Fransanın işğalçı, hədd tanımayan, qanicən rəhbərlərini dayandırıb, insanlığa ləkə olduqlarını qılınc gücünə başa salan TÜRKƏ nifrət dayanır! Biz bu nifrətin təzahürlərini Yunanistanın Türkiyənin üzərinə qaldırmaq istəyində gördük, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanə verdiyi dəstek zamanı gördük və düşünürəm ki, Fransanı bundan sonra da qarşımızda hələ çox görəcəyik...



kanın Qabon dövlətinin prezidenti xalq üşanı ilə devridi və yeni rəhbərlik Fransa dövlətine məxsus hərbi hissələri Qabon dövləti ərazisini tərk etməyi tələb edib və Fransa ordu hissələri tərk etməyə məcburdur...

Afrikada baş verən milli - azadlıq hərəkatı nəticəsində gəlir mənbələrini itirən Makron hökuməti əslində, başını tam itirib! Yaranmış pis durumdan çıxməq üçün Fransa hərbi arsenaldan çıxardığı

əsgər kimi çarpışan Ali Baş Komandanı da göndərə bilərmi?!

Dünyanın başı müharibələrə qarşılığı çətin zamanda Fransa prezidenti Makronun Ermənistəni silahlandırmaşır tək Azərbaycanda yaşayan ermənilərin müdafiəsi, qarabağda yaşayan ermənilərə status verilməsini tələb etməkdən daha çox, həm də regionda böyük hərbi gücə malik, 20 aydır Ukraynaya hərbi təcavüz edən Rusyanın Er-

NATO ilə Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO-nun Lüksemburqda yerləşən Dəstək və Təchizat Agentliyinin (NSPA) Əməkliyatlara Dəstək bölməsinin direktoru Orhan Muratlı və Etimad Fondu ofisinin rəhbəri Meray Özdemir ilə görüşüb.

Görüşdə Azərbaycanın NSPA ilə son on illiklər ərzində uğurla həyata keçirdiyi




müxtəlif etimad fondu layihə-

nin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə NSPA arasındaki tərəfdəşlıq barədə danışılıb, eləcə də minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan öz ərazisində Sovet İttifaqından qalan hərbi sursatın zərərsizləşdirilməsi məqsədilə NATO ilə birlikdə 2006-2008-

ci illərdə Melanj (vaxtı keçmiş, yüksək zəhərli raket yanacağı olan melanjın zərərsizləşdirilməsi), 2005-2011-ci illərdə Saloğlu (Ağstafa rayonunun Saloğlu ərazisində partlamamış hərbi sursatılar (PHS) təmizlənməsi) və 2012-2018-ci illərdə Ceyrançöl (Ceyrançöl ərazisində mina və PHS-lərin təmizlənməsi) layihələrini uğurla həyata keçirib.



"ERMƏNİSTAN OLMAYACAQ, PAŞINYAN İSƏ..."

"Ərdoğanın nə etdiyini görürəm"

Hər zaman qatı imperiyaçı, erməni-pərəst və təxribatçı mövqeyi ilə seçilmiş rusiyalı politoloq Yevgeni Satanovski Ermənistanın gələcəyinin qaranlıq olduğunu bildirib və buna görə həm Nikol Paşinyanı, həm də onu dəstekleyen erməni xalqını günahlandırıb.

Ermənistan mətbuatına açıqlama verən Satanovski Paşinyanı Qərbin sifarişi ile Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışdığını və bu fəaliyyətin Ermənistanın sonunu getirəcəyini iddia edib.

Satanovski deyib ki, Ermənistanın KTMT-dən çıxacağı heç bir şübhə doğurmur: "Mənim fikrimcə, Ermənistanın KTMT-dən çıxmazı qacılmasdır, lakin mən bunu heç bir şəkildə qiymətləndirmirəm. Çünkü bu, artıq heç bir rol oynamır. Bu, o deməkdir ki, Ermənistan Rusiyadan ayrı, Rusiya isə Ermənistandan ayrı yaşayacaq... Bütün bunların necə bitəcəyi sirf Ermənistan rəhbərliyinin işidir. Sonra isə bu, erməni xalqının məsəlesi olacaq. Paşinyan həkimiyətə ona görə gəldi ki, Rusiyarı Ermənistandan çıxarsın və Ermənistanda NATO bloku olsun. Bunun Ermənistan üçün necə bitəcəyi, ümumiyyətlə, Ermənistanın olub-olmayacağı onun üçün qətiyyən maraqlı deyil".

Satanovski həmişəki anti-Türkiyə mövqeyini də davam etdirib. Ermənistanın bir dövlət kimi mövcudluğunun sual altında olduğunu və bu gedişle Türkiyənin bir vilayetine çevriləcəyini proqnozlaşdırır: "Hesab edirəm ki, Ermənistan qalmayacaq. Mən Ərdoğanı yaxşı taniyıram, nə dediyini çox gözəl anlayıram, nə etdiyini görürəm. Bunu necə görməyəsən, başa düşməyəsən, bundan xəbersiz olasan?

Əgər işlər belə davam edərsə, o zaman Türkiye sərhədinin o təyindəki ermənilərin başına gələn eyni şey Türkiyə sərhədinin bu tərefindəki ermənilərin də başına gələcək. Görünür, Ermənistan əhalisi baş verənlərdən razıdır..."

Xatırladaq ki, Nikol Paşinyanın noyabrın 23-də Minskde keçiriləcək KTMT sammitine qatılmaqdan imtina edib. Bu, növbəti dəfə Kreml və onun qulluğunda duran Satanovski kimi politoloqları və təhlükəşürləri hiddətləndirib. Ona görə də həmişəki kimi Ermənistani Türkiyənin guya bu ölkəni işğal planlarının olması ilə qorxudurlar...

C. Memmedov

Yaydan bəri Azərbaycan və Ermənistan arasında sülh danışqları baş tutmur. Sonuncu dəfə xarici işlər nazirləri iyunun sonunda Vaşinqtonda, liderlər isə Şarl Mişelin vasitəciliyi ilə Brüsseldə bir araya geliblər. Azərbaycanın 19 sentyabrda Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra danışqlar prosesinin bərpə olunacağına ümidiylə yaransa da, Qranada və Brüsseldə əvvəldən planlaşdırılan iki görüşdə Azərbaycan rəhbərliyi iştirak etməyib.

Rəsmi Bakı bəyan edib ki, Fransanın destruktiv mövqeyi onun sülh danışqlarında iştirakı ilə bir araya sağlamır. Hansı ki, Qranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilen görüşdə Al İttifaqı Şu-

daki problemlerin həll olunmasına ehtiyac var.

Bu baredə Prezidentin köməkçisi Hikmət Hacıyev konkret mesajlar verib. O, qeyd edib ki, 2023-cü il sentyabrın 11-də Azərbaycan tərəfi Ermənistanın cavabının yaxın vaxtlarda təqdim olunacağı umidi ilə ikiterəflə kanallar vasitəsilə sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə qarşı tərefə təqdim edib: "Bu ilin sonuna dək sülh müqaviləsi imzalamağa hazır olduqları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermenistan tərəfi sənədin öz variantının təqdim olunmasını iki aydan artıqdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir. Xüsusilə Azərbaycanın suverenliyini bər-

aparılmasını dəstəklədiklərini ifadə edib. Qriqoryan Rusiya variantını istisna edib, Gürcüstan təklifi haqqda susmağa üstünlük verib.

Qeyd edək ki, Baş nazir İraklı Qaribaşvili tərəflərə Tbilisidə görüşməyi, sülh danışqlarını orada davam etdirməyi təklif edib. Azərbaycan Prezidenti razılığını bildirsə də, Nikol Paşinyan bu varianta da isti baxmır. Ermənistan hesab edir ki, danışqlar bərabərhüquqlu şəraitdə, Avropa İttifaqının və ABŞ-in egidəsi altında aparılmalıdır. Yəni, razılaşmaların icrasına beynəlxalq təminat məhz Qərb tərefindən verilməlidir.

Hikmət Hacıyevin açıqlaması göstərir ki, İrəvan prosesi ciddi şəkildə manipulyasiya edir, eks təqdir-

İrəvan belə bəyanatların sayını artırmaq, beynəlxalq basqı altında Azərbaycanı danışqlara "məcbur etmək" iddiasındadır. Hikmət Hacıyev ortaya konkret fakt qoymaqla Paşinyan hökumətinin bu niyyətini ifşa edib. Əlbəttə, Qərb Ermənistanın onu nəyəsə təhrik edə biləcəyi qədər aciz və sadələvh deyil, sadəcə İrəvanın bu variasiyaları onun işinə yarayır. Çünkü Qərb Qarabağ münaqişəsinin bu şəkildə - Azərbaycanın tam və qəti qəlebəsi ilə bitməsini istəmirdi. Ceyms O'Brayenin meruzasında də bu aydın ifadə olunub. O, Qarabağdan köçən ermənilərin guya zorla qovulduqlarını iddia etməklə yanaşı onları geri qayıtması, hüquqlarının təmin olunması öhdəliyindən dəm vurur. Pre-

SÜLHDƏN DANİŞİB, SÜLHÜ DALANA DİRƏMƏK

Paşinyan hökuməti nəyə nail olmaq istəyir?



rasının prezidenti Şarl Mişel də iştirak edib və yekun bəyanata imza atıb. Prezident İlham Əliyev daha sonra Ş.Mişelle telefonla danışında Azərbaycanın iştirak etmədiyi görüşün bəyanatına adının salınmasına etirazını bildirib. Bakıda hesab edirlər ki, Brüssel prosesi Fransa Prezidenti E.Makronun diqtəsi altında ola bilmez, Mişel Qranada görüşündə iştirak etməklə etimadi sarsıdıb.

Oktjabrın sonunda Brüsseldə Mişelin vasitəciliyi ilə keçirilməsi gözlənilən İlham Əliyev-Nikol Paşinyan görüşünün baş tutması da bununla bağlıdır.

Hazırda müzakirələr davam etdirilir. Bu günlərdə Al-nin xarici siyaset üzrə Ali Nümayəndəsi Cozef Borrellin Azərbaycan və Ermənistan rəhbərliyini sülh danışqlarını bərpə etməye çağırması, Prezident İlham Əliyevin, Ermənistan siyasi rəhbərliyinin sülh prosesinə sadıqliyini bəyan etməsi, zəif də olsa, ümidiylə yaradır. Bəzi diplomatik mənbələr gələn ayın əvvəlində Brüsseldə liderlərin bir araya gələcəklərini istisna etmirlər. Amma həmin dövrə qədər mövqelərin uzlaşdırılmasına, orta-

pa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklifi etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikiterəflə danışqlar yolu ilə sülh sazişinin mətni daha əvvəl bağlanıa bilər. Top Ermənistanın meydənindədir!"

Bu bəyanatı həmçinin dünən bəzi açıqlamalar vərən Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryana cavab da hesab etmək olar. Qriqoryan bildirib ki, İrəvan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlırdır. O, həmçinin danışqların Brüsseldə və Vaşinqtonda

də Bakıdan təqdim olunan düzəlişlərə vaxtında reaksiya verərək, məsələn, Armen Qriqoryanın səmimi olduğunu göstərə bilərdi.

Ermənistan rəhbərliyinin məqsədi sülh haqqında gurultulu bəyanatlar verməklə, guya Azərbaycanın danışqlar prosesini pozduğu haqda rəy formalasdırmaq və Qərb dairələrindən Bakıya təzyiqi artırmaqdır.

Bu bəyanatlara inanınanlar da yox deyil. ABŞ-in Avropa və Avrasiya üzrə məsul diplomati Ceyms O'Brayenin Konqres qarşısında edəcəyi məruzənin mediada yayılan hissəsində Azərbaycan əleyhinə kəskin fikirlərin yer almazı təsadüfi sayılı bilmez. O, yazüb ki, ABŞ 19 sentyabr əməliyyatlarından sonra Azərbaycanla yüksək səviyyəli əlaqələrini dayandırıb, birgə planları ertələyib.

Zident İlham Əliyev noyabrın 13-də Bakıda ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauمانla görüşdə Bakının mövqeyini aydın şəkildə vurğulayıb: "Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Azərbaycan hazırda birgəyaşış və geri qayıtma hüququ ilə əlaqədar aydın və şəffaf programı təqdim etse də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geri qayıtma hüququnu Ermənistanın inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb".

Beləliklə, sülh prosesinə ciddi əngəl yaranan hər iki məsələ - həm Azərbaycanın sülh layihəsinə düzəlişlərinə cavab verilməməsi, həm də azərbaycanlıların geri qayıdışı ilə bağlı geri qayıtma hüququnu Ermənistanın inkar etməsi bilavasitə rəsmi İrəvandandır qaynaqlanır. Necə deyərlər, Paşinyan hökuməti sülhdən danışa danişə sülhü dalana dirəyir...

E. Rüstəmli

Bu ilin yayında bütün ölkədə sensasiya doğuran, Gədəbəyin Söyüdü kəndində baş verənlər yəqin ki, hələ heç kimin yadından çıxmayıb. Bu ilin iyul ayında Söyüdü camaati hasilat mədənində qızılı filizdən ayırmak üçün istifadə edilən sianidin suda mehlulunun tullantı kimi axıtmaq üçün ikinci gölün qurulmasına etiraz etmişdi. Etirazçıları kənddə sakitleşdirmek məqsədi ilə kənddə polis yeridildi, xeyli kənd sakini həbs edildi və cərimələndi. Bəzi "ictimai xadimlər" kənd camaatının etirazlarının kökünü müxalifdə və "xarici qüvvələr"dən axtarmağa işarə verdi. Lakin bu onların özlərindən başqa heç kimin ağlına yatmadı. Bu kadrlar televiziyalarda bir neçə həftə "raskrutka" edilsə də, tezliklə gündəmin zibilliyinə atıldı.

Ekolojiya və Təbi Sərvətlər Nazirliyi tədqiqatı başladı. Amma uzun müddət bu tədqiqatların nəticəsi barədə sus-qunluq yaşandı. Halbuki, suda və havada sianidin aşkarlanması üçün cəmi bir neçə dəqiqəyə ehtiyac duyulur. Prezident çıxışında deyəndə sonra ki, doğrudan da orda işlər qaydasında deyil, Nazirliyin komissiyası qazılmış iki quydan götürülən su nümunələrindən "az miqdarda" sianid turşusu tapdı. Sonuncu dırnaq arasına saldığımız ifadəyə aydınlıq gətirməyə ehtiyac duydug - "az miqdarda". Cənab ekoloqlar, məlumunuz olsun ki, sianid turşusu uçucu maddekdir, açıq hava şəraitində olan suyun tərkibində uzun muddət qalmır, buxarlanaraq, bir neçə saat ərzində oksidəşir və neytral maddəyə çevrilir. Ona görə də hər hansı bir bölgədəki sudan sianid tapılırsa, onun az və ya çox miqdarda olmasına baxmayaraq, bu o deməkdir ki, bu suyun mənbəyi mütəmadi olaraq sianidlə çirkənir. Çünkü çirkənmənin dayanmasından bir neçə gün sonra sianid suyun tərkibində yoxa çıxır. Ona görə də su mənbəyindən sianid aşkarlanırsa, onun xüsusi çəkisinin suda az və ya çox miqdarda olması önəmlı ehəmiyyət daşıdır. Yeni bölgədə problem var və bunu nazirliyin komisiyası öz nəticələri ilə təsdiqleyib.

Məlum olduğu kimi, Gədəbəyin Söyüdü kəndində qızıl hasilat işləri Böyük Britaniyada qeydiyyatdan keçmiş "Anglo-Asian Mining" şirkətinin əsas payçısı olan və İran əsilli ABŞ vətəndaşı Rza Vəziriye məxsus "R.V.Investment Group Services, LLC USA" şirkəti tərəfindən aparılır. Söyügedən problemin yanmasına şirkətin məsuliyyət dairəsinin müəyyənleşdiriləcəyi barədə xəber veril-

mişdir. Lakin sehifəsində bir cümlə belə Azərbaycan dilində informasiyaya rast gelinməyen "Anglo-Asian Mining" şirkətinin veb-saytında ingilis dilində xəber yerləşdirilib ki, şirkət fəaliyyətini bərpa etmək üçün Azərbaycan hökuməti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən bu ilin sonuna qədər şirkət köhnə yataqda hasilatı bərpa edəcək. Gələn ilin birinci yarısında isə yeni yataqda hasilata başlayacaq. Hansıki, həmin yeni yataq üçün şirkət ikinci gölü qurmaq istəyirdi. Hökumətlə bağlanan müqaviləyə əsasən ikinci göl qurulmayıcaq. Amma onun əvəzində hazırkı gölün divarları hündürəşdiriləcək ki, həcmi çoxalsın. Beləcə şirkətin hədəflədiyi sianidlə su həcmi iki göl əvəzinə bir göldə cəmləşəcək. Bu isə o deməkdir ki, şirkət qızıl və mis-

kim vurub, buna görə hansı məsuliyyət yaranıb, zərərin aradan qaldırılması öhdəliyi kimin üzərinə qoyulub? Bu gün Azərbaycan cəmiyyəti üçün sözügedən suallara hələ də cavab mövcud deyil. Belə olan halda şirkətin hasilatı bərpa etməsi Azərbaycan qanunlarına, insan və vətəndaş hüquqlarına uyğundurmu?

Əlbəttə, bu suallara

tifadə edilən müasir üsullarla hasil edilir. Rusiya Federasiyasında bu üsullara əsaslanan hasilat həyata keçirən avadanlıq və mexanizmlər istehsal edən bir neçə beynəlxalq şirkətləri var. Bu şirkətlərin avadanlıqları ilə Sibir, Uralda, Afrikada və dünyadan digər mədənlərində qızıl hasilatı uğurla və zərərsiz şəkildə həyata keçirilir.

dən tələb etmir ki, hasilatı dəha müasir üsullarla həyata keçirməklə davam etsin? Axi bu problem bir tərəfdən vətəndaşların etirazına səbəb olub, digər tərəfdən isə hökumət özü təsdiq edib ki, hasilat prosesi ətraf mühiti çirkəndirir. Ölkenin Gədəbəy kimi dildər güşəsi ildən-ilə daha çox zəhərlənib və bu zəhərlənmə belə çıxır ki, davam edəcək. Burada problem təkcə sianidlə məhlulunun ətrafa sızması deyil. Yaradılan göl mütəmadi olaraq atmosferə sianid buxarlandırır. Həmin sianid havada oksidləşərək, neytrallaşana qədər ətraf mühiti - flora-nı və faunanın zəhərləyir.

Son illər Gədəbəyə onko-loji xəstələrin sayı sürətlə artmaqdadır. İnanmayanlar Milli Onkologiya Mərkəzinə baş çəkə bilər. Xəstəxananın həyətinə girəndə elə bilirsən ki,



Son üç ayda Söyüdlüdə nə dəyişdi ki ..?

Gədəbəydəki qalmaqallı Söyüdü qızıl yatağında hasilata icazə verilib

hasilatını əvvəlki dövrlərdə olduğu kimi sianid turşusu vəsiti ilə qızılın və misin filizdən yuyulub çıxarılması üsulu ilə davam etdirəcək.

Lakin çox təəssüflər olsun

müsbat cavab vermək mümkün deyil. Elə isə Azərbaycan hökuməti hansı məntiqələ hasilatın köhnə üsulla bərpa edilməsinə icazə verir?

Bu yazıya başlamazdan

Təsəvvür edin ki, insan həyatına bir milçək qədər dəyər verməyən Rusiyada belə sianidlə vasitəsi ilə qızıl hasilatı çox nadir, kiçik hacmli və yaşayış məntəqəsindən uzaq

Gədəbəyin mərkəzi xəstəxanasına gəlmisən - hamı Gədəbəy ləhcəsi ilə danışır. Bunlar Mərkəzə xərçəng xəstəsi gəti-rən və ya bu xəstələri yoluxmağa gelən gədəbəylilərdir. On-on beş il əvvəl gözəl və füsünkar təbiəti olan Gədəbəy rayonunun sakinləri arasında çox nadir hallarda xərçəng xəstəsinə rast gəlmək olardı. Amma indi bu rayonda hər gün xərçəngdən dünyasını dəyişən olur.

Adının çəkilmesini istəməyen onkoloq bizimlə səhbətində bildirdi ki, xərçəngin əmələ gelməsinə səbəb olan təsdiqlənmiş amillərdən biri organizmdə uzun müddət davamlı olaraq qalan zədələrdir: "Bu zədələri daha çox ətraf mühit yaradır. İnsanlar isə bu-nu yüngül ağrı kimi hiss etse də, həkime müraciət etmir. Neticədə həmin zədə yerləşdiyi orqanda xərçəng hüceyrələrinin yaranmasına səbəb olur. Bu baxımdan yüngül sianid zəhərlənmələri orqanizmdə zəif ağrılarə səbəb olan zədələr yarada bilir. Bu zədələr isə zaman axarında dəridə, tənəffüs və həzim sisteminde, o cümlədən də digər daxili orqanlarda bizim orqanizmimizə yad olan hüceyrələrin - xərçəng hüceyrələrinin yaranmasına getirib çıxatır".

Bu şəxslərə ömürlük müavinətin təyini elektronlaşdırılır

Nazirlər Kabinetin bununla bağlı "Pensiya yaşına çatmasına, əlliliyinə 2 görə könülli işdən çıxmış, dövlət qulluğu vəzifəsində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydasi"na dəyişiklik edib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatların Elektron Hökumət İformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.



ki, bu güne qədər məlum hadisə və ona səbəb olan ətraf mühitin çirkənməsidə "Anglo-Asian Mining" şirkətinin məsuliyyət dairəsi müəyyənleşdirilməyib, müəyyənleşdiriləs-sə də, bu barədə ictimaiyyətə heç bir məlumat verilməyib. Prezident açıq şəkildə bildirdi ki, həmin ərazidə hasilat normaları pozulub və ətraf mühitə ciddi ziyan dəyib. Bu ziyanı

əvvəl rus, ingilis və fransız dilində qızıl hasilatının müasir üsulları barədə Google.com-də axtarış verdim. Məlum oldu ki, nəyinki dünyadan inkişaf etmis, qanunların alılıyi təmin edilən, insan və vətəndaş hüquqlarına saygı ilə yanaşılın ölkələrde, hətta Rusiyada belə qızıl mərkəzdənqəçmə mexanizminə əsaslanan və giper-maqnit güvvəsindən is-

olan mədənlərdə hasilat həyata keçirilir. Avropa ölkələrində, ABŞ-da və digər sivil ölkələrdə isə ümumiyyətlə sianidlə vasitəsi ilə qızıl hasilatına 20-30 il əvvəl son qoyulub. Bu ölkələr keçmiş müstəmləkələri olan Afrika ölkələrində və Hindistanda belə bu üsulla qızıl hasilatına son qoyub. Elə isə Azərbaycan hökuməti nədən "Anglo-Asian Mining" şirkətin-

Akif Nəsirli

Prezidentə əngəl olanlar: Rüşvətxor məmurlar və bəzi müxalifət donu geymişlər..

Məmurların rüşvətxorluq təhlükəsi güclənir

Düşmənlər Azərbaycanı dünyada rüşvetin tam oturuşduğu ölkələr siyahısına daxil ediblər. Getdikcə bu sahədə müsbət irəliliyiə nail olmağa çalışan Prezident qanunçuluq bazasında rüşvətxorluğa qarşı bir sırə tədibirlər görse də, rüşvet ve korrupsiya üzrə dünya təsnifatında ölkəmizin tutduğu yeri dəyişmədən suçlayırlar.

Araşdırımlar göstərir ki, ölkəmizi rüşvətxorluqda suçlayan dövlətlərin, beynəlxalq təşkilatların özürlər də məmurlarımızdan geri qalmırılat. Rüşvetin tarixinə nəzər salanda, məlum olur ki, bu iyrancı qazanc vasitəsi ilk olaraq Qərbdə meydana gelib və çox qədimə gedib çıxır. Rüşvet qənimət əldə etməyin forması kimi, insanların birgə yaşayışının formallaşdırıldığı ibtidai icma quruluşunda yaradığı iddia edilir.

Bəzi tədqiqatçı alımlar isə rüşveti yoxlucu xəsteliyin bir növü olduğunu iddia edir. Bu xəsteliyin dünyada yalnız insanlar arasında yayılıb. Azərbaycanda rüşvet xəsteliyinin siyasetə çevrilmesi, genişlənməsi və yayılması 1828-ci ilə təsadüf edir. Tarixdən məlumdur ki, Rusiya və İran arasında Türkmençay kəndində bağlanmış sülh müqaviləsi taleyimizə yazılmış sağalmaz dərin yara açıb. O zaman Azərbaycan Araz çayı boyunca iki hissəyə bölünüb və son 200 illik işgal ərzində rüşvet siyaseti Rusiya tərəfindən insanlarımıza qanına köçüb.

Rüşvet ele bir yoxlucu, çətin sağalan xəstelikdir ki, bu xəsteliyə tutulan şəxslərin müalicəsi yalnız cəmiyyətdən təcridetmə, rüşvət alma və vermə imkanlarını məhdudlaşdırmaqla mümkündür. Təcrübə göstərir ki, rüşvətxorluq xəsteliyinin digər xəsteliklərdən fərqi odur ki, rüşvətxorluq xəsteliyinin dərman müalicəsi yoxdur...

Elmi araşdırımlar neticələrində məlum olub ki, Azərbaycanda geniş yayılmış rüşvətxorluq xəsteliyinin kökü cəmiyyətin çox dərin qatlarına işləyib. Sosiooloqların aparıldığı bir sıra tədqiqatların neticəsinə görə, Azərbaycanda rüşvetin iyrancı kimi, aradan qaldırma tarixini müəyyən etmek mümkün deyil.

Rüşvet dünyasının avtoritar dövlətlərində daxili idarəetme siyasetinin terkibi hissəsi kimi, hazırda da geniş yayıldığı iddia olunur. Son zamanlar özlərini "demokratianın dayağı" hesab edən, Azərbaycanı rüşvətxorluqda ittiham edən Qərb dövlətlərinin bir sıra yüksək vəzifəli şəxsləri rüşvet ittihamı ilə vəzifədən istəfa vermələri Qərbdə rüşvetin geniş yayılmasını təsdiq edir.

Hətta Orta əsrlərdə yaşamış bəzi siyasetçilər "dövlətin qorunmasına rüşvetin rolu haqqında" əsər yazıldıqı barədə məlumatlar mövcuddur. Bu iddianı irəli sürən orta əsr politoloqları vəzifə kürsüsünün həm də qazanc mənbəy olduğunu qeyd edir.

Eyni zamanda, vəzifə tutub, rüşvet almaqla, zənginləşməyin ən yaxşı yol olduğunu bilənlər canı-qanı bahasına kürsü davasına qoşulması günümüzün reallığıdır...

Hakimiyyətin, hətta vəzifə vermək vasitəsilə siyasi opponenti zərərsizləşdirmək cəhdini iddia edənlər heç səhv etmirlər. Əlbəttə, bu faktı heç kim inkar edə bilməz. Baxın, vaxtı ilə müxalifət düşərgesində yer alıb, Azərbaycan hakimiyyətinə devirməklə, hakimiyyəti əle almaq üçün mübarizəyə girişən "düşmənlərin" əksəriyyəti hazırlı hakimiyyətə nəyin hesabına dəstək verirlər?! Əlbəttə, onlara verilən pullu vəzifənin, məqam hesabına!..

Baxın, Milli Məclisin, hökumətin və digər dövlət qurumlarının tərkibinə diqqətlə baxın, həmin kürsülərdə oturdulan bəy efəndilər, dəməz haldə millet vəkili, məmur postu, media dəstəyi adı altında milyonları ximir-ximir yeyirler, hətta cənab Prezident tərəfindən daim haqlı təqnid olunan AXC-Müsavat cütlüyü hakimiyyətinin üzvləri, mərhum Prezident Əbülfəz Elçibeyin başçılıq etdiyi hakimiyyətdə müxtəlif vəzifə tutmuş bəylər, gören niyə sakit, dəməz durublar, düz, doğru yolda olublarsa, niyə təqnidə cavab verə bilmirlər?!

Çünki bu bəylərin heç birini nə rüşvətxor məmurların ölkəmizin sərvətini enine-boyuna dağıtdığı Vətən, nə də məharibənin ölkəmizə getirdiyi kasıbçılıq yarası üzündən çətin günlər yaşayın Millət barədə heç nə düşünmürələr, onları yalnız bir şey düşündürür: - hakimiyyətin verdigi qazanc götərən məqam...

Dəniz

Bəlkə də, jurnalistika dünyada yeganə peşədir ki, yazılarında real hadisələri, həqiqətləri əks etdirən, peşəkar jurnalistləri vəzifəlilər heç sevmir.

Əlbəttə, fəaliyyətində qaranlıq məqamlar - rüşvet, korupsiya ilə məşğul olan kəslər heç vaxt həqiqəti, şəffaflığı sevmirlər. Bu prizmadan yanaşanda, az fərqli dönyanın istənilən ölkəsində həqiqəti yazan jurnalistlərin dünyada təqib olunduğu, hətta bəzi hallarda həbs olunur və öldürülür...

Bu baxımdan təhlil edəndən, Azərbaycanda mediaya münasibət yaxşı deyil. Ona görə də, ölkə mediasının fealiyyəti beynəlxalq təşkilatlar tərəfindən daim təqnid olunur. "Media haqqında" Qanun jurnalistlərin fealiyyətini mehdudlaşdırığı, məmurların rüşvet və korupsiya əməlini himayə etdiyi üçün daim təqnid olunur, bu qanun dəyişdirilməsi üçün çağırışlar edilir.

qanlarına, xüsusən televiziyalara 50-yə yaxın müsahibə verdi. Bu müsahibələr ölkəmizin işğal altından olan torpaqlarını azad etmək üçün Azərbaycanın edaletli mühəribə apardığını, özünü kar və kor kimi aparan, aşkar xristian təəssübkeşliyə çəkən ABŞ, Fransa, Rusiya və digər super dövlətlərə Ermənistanın işğalçı olduğunu sübut etməyə yardım etdi! Bu, Azərbaycan müsəir, yüksək texnolojiye malik mediası vasitəsilə edilsədi, ləp yaxşı olmazdım?!

Bu istiqamətdə aparılan bütün təhlil və analizlər təsdiq edir ki, Azərbaycan Vətən mühəribəsində Ermənistan üzərində qazandığı böyük qələbəni əsasən, xarici hərbi kadrlar, texnika və media resursları vasitəsilə elədə edib. Söhbət ölkə mediasının inkişafına dövlət qayğılarından düşəndə, PA-da oturub, mediaya rəhbərlik edən qeyri-peşəkar məmurların bu faktı unutmaması lazımdır.

"Azərbaycan Nəşriyyatı" (bundan

baycan Nəşriyyatı" barədə çizdiyi planı, məhz xanım direktor vasitəsilə həyata keçirməyə nail olub və hətta "Azərbaycan Nəşriyyatı"nı PA İdarəsində MMC-yə çevirib.

Qeyd edək ki, ölkədə bütün yeni təyinat alan məmurlar üçün bir növ dəbə düşən Azərbaycan "Əmək Məcəlləsi"nin müvafiq bəndini kobud pozmaq əsasından istifadə edən təzə direktor "Azərbaycan Nəşriyyatı"nda çalışın, az qala, bütün kollektivi işdən qovub və onların yerinə cənab R. Quluzadənin tövsiyyə etdiyi qeyri-peşəkar adamları getirib. Aldığımız məlumatda vəzifəyə yeni təyin olunanların əksəriyyətinin Ramin Quluzadənin qohumları, dostları, tanışları olduğu bildirilir! Bunu bilən hər kəs dərhal düşünür ki, belə dövlət idarə etmə olmaz!..

İnanmaq mümkün deyil ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan bu cür kobud qanun pozuntusu hallarına yol verilən "Azərbaycan Nə-

"Azərbaycan Nəşriyyatı"nın direktoru 2

ildir dəyişib, nöqsanlar isə dəyişməyib?..

Direktor dəyişəndə hamı sevinirdi, amma...

Ölkədə medianın fəaliyyətini məhdudlaşdırmaq üçün, təcrübəli peşəkar jurnalistlərin tutmali olduğu vəzifələrə, bəlkə də qəsədən, bilərkədən qeyri-peşəkar məmurlar götərilir. Media Agentliyinin hazırlı icraçı direktoru Əhməd İsmayılov və "Azərbaycan Nəşriyyatı"nın direktor Leyla Güleliyevanın təyinatları dediyimizə əyani misaldır. Birinci hüquqsunas, ikinci isə qeyri peşə sahibidir.

Etiraf etmək lazımdır ki, ölkə müstəqillik elədə edəndən bəlli Azərbaycan dövləti dünya güclərinin himayə etdiyi uzun müharibə ilə üzləşib. Bu da ölkədə bütün sahələrin, o cümlədən ölkə mediasının inkişafına menfi təsir göstərir. Hər kəs dərk edir ki, müharibə gedən her bir ölkə kimi, müharibə dövründə Azərbaycanda da medianın fealiyyəti dövlət tərəfindən hüquqi tənzimlənir. Amma necə? Təbii ki, medianın fəaliyyətinə basqı, kobud müdaxiləyə yol vermək şərtidə...

Ölkəmizdə medianın inkişafına rəhbərlik edənlərin qeyri-peşəkarlığı, dövlətin verdiyi maddi-mənəvi dəstəyin təyinatdan kənar istifadə edilməsi sebəbindən Azərbaycanda baş verən həqiqətlər, olduğu kimi, beynəlxalq ictimaiyyət sürətlə, vaxtında çatdırılır. Bundan mehərətə istifadə edən coxsayılı düşmənlər isə, əllerinin altında olan müasir texnologiya ilə təmin olunmuş media vasitəsilə ölkəmizdə baş verən hadisələrin mahiyyətini dəyişərək, ölkəmiz həqiqət qeydində uydurduğu yalanı həqiqət kimi dünyaya ictimaiyyətinə təqim edir.

Məsələn, peşəkar rəhbər məmurların və peşəkar media organlarının çatışmazlığı üzündən ölkə Prezidentinə lazımlı olan yüksək səviyyədə fəaliyyət göstərən media vasitələrinin olmaması ölkə Prezidentini xarici medaya müraciət etməyə tez-tez vadər edir. Fikir verin, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedisiñə cənab Prezident xarici media or-



şriyyatı" barədə dəqiq məlumatı malik olsun!..

Daha bir pis hal odur ki, "Azərbaycan Nəşriyyatı"na direktor təyin olunan Leyla Güleliyevanın problemli bağlı gelən adamları ya qəbul etməkdən imtina edir, ya da qəbuluna düşə bilən adama deyir ki, bu işlər mənlik deyil, hər şey PA İşlər İdarəsinin müdürü R. Quluzadə tərəfindən hell olunur.

Leyla Güleliyevanın emək fəaliyyətinə yaxın-dan bələd olanda bilinir ki, o, əvvəl Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərmiş "Azmarka" MMC-nin direktoru olub. Bu təşkilat qısa müddət fəaliyyət göstərib və iflas edib. Cənab R. Quluzadə nazir vəzifəsindən azad olunub, PA-nın İşlər İdarəsinə müdir təyin olunduqdan sonra, həmin nazirliyin nəzdində fəaliyyət göstərmiş Leyla Güleliyevanın "Azərbaycan Nəşriyyatı"na direktor təyin olunub.

Təkrar edək ki, L. Güleliyevanın 01.10.2021-ci ildə "Azərbaycan Nəşriyyatı"na direktor təyin olunub. Amma 2 il ərzində Nəşriyyatda heç bir müsbət dəyişiklik yoxdur. Əksinə, "Azərbaycan Nəşriyyatı"nda durum daha da pisləşib, kordorlarda yayılan üfunət yerindədir. Əvvəlki iy-qox dəha güclənib, kordorları, otaqları və bütün binanı bürüyən iyənən binaya giren hər kəs fərç olur.

"Azərbaycan Nəşriyyatı"nın 9 mərtəbəli binasının daxili pilləkənləri çətin keçilən "ildirimli yollar"dan heç fərqlənmir, tam yarasız haldadır. Ömrünü çoxdan başa vurmuş parket döşəmədən ibarət olan kordorlarda yayılan səs-küy, üfunət adamların beyninə işleyir.

Direktor dəyişəndən "Azərbaycan Nəşriyyatı"nda dəyişən yalnız işə təzə getirilen işçilərin 4,5-9 min manat arasında dəyişən yüksək əmək haqidır...

Səfurə

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Cənab Eyyub Hüseyinova

Bərdə rayonu Məmmədli kənd sakini Həsənova Zeynəb Gəray qızı tərəfindən

Şikayət Ərizəsi

26 oktyabr 2023-cü il tarixində sosial şəbəkədə gördüğüm divan və metbəx mebelini Sabunçu rayonu qala Ramanada yerləşən sexdən (0704125382) (0503938563) yaxınlaşaraq zakaz etdim və Bəhruz müəllimə də ilkin ödəniş ki mi 440 manat pul verdim.

Bəhruz müəllim mənə bunun müqavilində nə bir çək yaxud maliyyə sənədi vermədi. 28 oktyabr 2023-cü ilde də "meyvəlidə" Bərdəyə göndərmək məqsədi ile qəbul edildi, lakin mal göndərən ele bir tələsik situasiya yaratdı ki, mala baxa bilmədim. Mali göndərdim və həmin yerdə 1000 manat da əlavə ödəniş etsəm də, yenə

də hec bir maliyyə sənədi verilmədilər. Həmin gun axşam saat 8-in yarısı məhsul kəndə çatdı açıb baxanda məhsulun bərbad olduğunu gördüm və dərhal müdriyyətə dedim ki, bu, mənim secediyim mebel deyil. Səher sexə getdim xahiş etdim ki, yenisini aparsınlar kəndə, o

edəcəm, cavab bu oldu ki, get kime istəyirsən şikayət et, bizə hec kim hec nə deyə bilməz.

29.2023- də 12- ci polis bölməsinə də şikayət ərizəsi yazdım, bölmənin rəisi Yunis mellimin də qəbulunda oldum, xahiş etdim ki, kömək etsinlər, lakin bu iş

burada vətəndaş olaraq hüquqlarımın pozulduğunu bildirdim.


İndi isə müdür Bəhruz müəllimə dəfələrlə zəng edirəm açmır, sexdə işləyən digər müdürü dəfələrlə zəng etdiyimi, məhsulun mənim secediyim olmadığını, keyfiyətsiz məhsul olduğunu dediyim halda məhsulu geri qaytarımlar, halbuki, 1 il şifahi (internetdə yazılıb) zamanətim vardi. Çox xahiş edirəm mənə köməklik edəsiz. Hazırda mebel Bərdədən Qala Ramanaya, sexə maşında qətirilir, maşınla gətirməsi üçün isə 180 manat pul ödəyəcəm. İstehlakçı hüququm pozulub.

Bu ərizəni Size yazarandan sonra əlavə edərək bildirirəm ki, mebel gətirildi, qarşıladım, apardım alğığım sexə, yararsız mebeli kömək olmadan sexin qapısına boşaldım. Bəhruz gəldi, yenə də inadkarlıq edərək, mali qəbul etmedi və bir daha de-

diki get hara, kimə istəyirsən şikayət et, video cəkiliş etdim, sonra getdim polis idarəsinə, mebeli ora qoyduğuma dair ərizə yazdım qoymadım. Şikayət etdiyim Dövlət qurumları istehlakçı hüququmu qorunmadığı üçün mən məcbur olub belə hərəkət etdim, sadəcə aldanmaq istəmirəm!

Xahiş edirəm hüququmu qoruyasınız, haqlı tələbimi ödəməyən, aldadılaraq mənə satılan mebel geri götürülsün, ödədiyim 1440 manat pul (AZN) və maşına verdiyim 180 manat pul (AZN) mənə geri qaytarılsın, qanunları pozan bu mebel satıcıları barədə isə dövlət orqanlarına və KİV-lərə məlumat verilsin ki, əhali aldadılmasın.

İmza: Z. Həsənova
03.11.2023



bərbad halda olanı da geri götürsünlər. Mənim bu tələbimi qəbul etmədilər və heç bir çek də verilmədiyindən pis vəziyyətdə qaldım. De-

məlki iş olduğundan məhkəməyə müraciət etməyimi məsləhət gördülər. 1 noyabr vergi nazirliyinə ərizə ilə müraciət etdim, mal alarkən mənə çek verilmədiyini və

Sikayət Ərizəsi

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyinova,

Bakı şəhər Nəsimi rayonu M. Mirqasimov 21 ünvanında yaşayan M. Əliyeva tərəfindən

Ərizə

Yazıb sizə bildirirəm ki, 04.10.2023 cü il tarixində Bakı şəhər Nəsimi rayon filiali, Azadlıq 99 ünvanda olan "Karaca" magazasından 195 manatlıq (AZN) "Kenwood" markalı şirəçəkən maşını nəğd pulla aldım. Lakin evə gətirib şirəçəkəni işlədən zaman onun defekt mal olduğunu gördüm. Belə ki, meyvə doğrayıb çəkən zaman meyvenin kiçik qabıqlarının şirəçəkənin kənarlarından evə sıçradığını gördüm. İşimlə və evdə xəstə evladım olması ilə əla-qədar olaraq şirəçəkəni 14 gün ərzində deyil, 29.10.2023 də "Karaca" magazasına mənə verilmiş 2 illik zəmanət talonu ilə bərabər apardim alğığım dükana və tələb etdim ki, mal zavod qüsurlu olduğu üçün qüsursuz malla dəyişdirilsin. Lakin magazadan mənə bildirdilər ki, şirəçəkəni Əhməd Rəcəbli 2\1 ünvanda yerləşən Texnoservisə aparım və iradlarımı onlara bildirim. Mən özümlə bərabər meyvə Texnoservisə apararaq orada şirəçəkəni istifadə etdiyim ki, günahı mənim boynuma atsınlar! Lakin yenə də burada olan satıcı və satış meneceri Günay

qiqətən də defekt olduğunu bildirdi və bir neçə alıcının narazı qaldığını dedi. 1 gün şirəçəkənin texnoservisdə qalmalı olduğunu bildirdilər. (0773242503) mənə eyni "Kenwood" markalı şirəçəkəninin digər yenisini verdilər. Mən onlarla şərt qoymadım ki, üstümdə olan meyvə-

tələb etdim ki, eyni qiymətə digər markalı mallar var ondan versinlər, lakin etmədilər! Məni o həddə çatdırıdilar ki şirəçəkən maşını magazada qoyp ordan kənarlaşdım, servisin yazdığı talonu da alıb saxladılar. Hətta mənə son sözleri bu oldu ki gedin kimə istəyirsiz şikayət edin, biz belə işləyirik-Günay dedi! Belə görünür ki, "Karaca" dükənlərindən əşya almağa gedən alıcı özüylə et, meyvə vəs aparsa da buradakı malların keyfiyyətsizliyini sübut edə bilməyəcək!

Xahiş edirəm mənə bir köməklik edəsiz. Mənə şirəçəkən lazımdır, evdə xəstə evladım var. "Karaca" magazasının Nəsimi filialının əlaqə telefonu 077 324 25 03 ilə 04.11.23 tarixində danışdım. Satıcı mənim yenidən defekt olan şirəçəkəni ordan getib görməyimi bildirdi.

Xahiş edirəm mənim İstehlakçı hüququmu qoruyasınız, ya alğığım şirəçəkən maşını keyfiyyətli mala dəyişdirilsin, ya da ödədiyim 195 manat (AZN) məbləğ mənə qaytarılsın. Bu barədə Dövlət orqanlarına və Kütləvi Informasiya vasitələrinə məlumat verilsin ki əhali aldadılmasın.

İmza: Əliyeva M. 06.11.2023



01.11.2023 cü ildə servisin nümayəndəsi mənə servisə yaxınlaşış onların tərtib etdiyilər istifadəyə yararsız yazılmış talonla bərabər şirəçəkəni onlardan götürməyi bildirdilər. İşimlə əlaqədar olaraq onu 03.11.23 cü ildə Texnoservisdən götürüb yenidən "Karaca" magazasına gəldim. Yolda talona baxdım ki, burada mənə böhtanlar yazılmış, guya ki, mən maşına ciziqlar cəkmüşəm! Bunu bilərkən servisdə etmişər ki, günahı mənim boynuma atsınlar! Lakin yenə də burada olan satıcı və satış meneceri Günay

ni onlarla bərabər yeni markalı "Kenwood" şirəçəkənində çəkib onun yararlı və ya yararsız olduğunu bir daha təsdiqləyək. Şirəni çəkən zaman eynilə, yenə də həmin proseslərin təkrar olduğunu gördülər. Bütün bunlara baxmayaraq, "Karaca" dükəninin meneceri və satıcıları (Nəsimi filialının) şirəçəkəni başqa markalı şirəçəkənlə əvəz etməyəcəkləri bildirdilər. Hətta satıcıının mənə məsləhəti bu oldu ki, şirəçəkənin kənarlarından çıxan meyvə qırıqlarının qarşısını skoç və ya dəsmal ilə tutmagımı bildirdilər. Dəfələrlə xahiş və

Birinci yazı

Bu başdan deyim ki, bəzilərinin bunu məqsədli, bəzilərinin isə anlamadan şübhə altına almasına rəğmən 5-ci kolon mövcuddur və o, dövlətin müxtəlif institutlarına və cəmiyyətin az qala bütün təbəqələrinə nüfuz edib. Müasir dövrde 5-ci kolonun öz klassik sələfindən prinsipial fərqləri aşağıdakılardır:

XX əsrin 30-cu illərində meydana çıxan klassik 5-ci kolonun əsas vəzifələri "arxa cəbhədə" təxbatlar, diversiyalar, sabotajlar törətməklə, dezinformasiya yaymaqla düşmənə xidmət göstərmək idi. Onlar həm də xidmət göstərdikləri düşmən dövletlərə və ya tərəflərə strateji ehemmiyyətli məlumatlar ötürməklə məşğul idilər.

Müasir 5-ci kolonlar isə dövlətin əsaslarını sarsıtmak, dövlət institutlarının fəaliyyətini pozmaq, dövlətin inkişafının qarşısını almaq, hibrid müharibənin həyata keçirilməsində rol oynamak, xalqla hakimiyyət arasında uçurum yaratmaq, xalqın dövlətə inamını sarsıtmak və nəticədə dövləti qəsb etmek kimi vəzifələri yerine yetirirlər.

Bir sıra hallarda onların dövlətin bütün resurslarını ele keçirməsi də müşahidə olunmaqdadır. Gördüyüümüz kimi, müasir dövrde 5-ci kolonlar daha mütəşəkkildir və təkmilləşdirilmiş fəaliyyət həyata keçirməkdədirler. Bu gün onlar faktiki olaraq xaricdən idarə və koordinasiya olunan hökumət kimi fəaliyyət göstərilərlər.

Bele fəaliyyət göstərən müasir 5-ci kolonlar nəzarət etdikləri media və digər ictimai resursların köməyiyle uzun müddət cəmiyyətin diqqətini məharətlə öz dağıdıcı fəaliyyətindən yayındırmağa müvəffəq ola bilirlər. Bu məqsədlə də vətənpərvərlik, millətçilik, dincilik və xarici düşmən amillərindən uğurla istifadə edirlər.

Özü de tekce cəmiyyəti aldatmaq üçün deyil, həm də 5-ci kolonları ifşa edənlərin nüfuzdan salınması və susdurulması məqsədilə. Təəssüf ki, Azerbaycan da bütün bu sadalananlardan kənarda qalmayıb. Xüsusi də ölkənin güc strukturları və özəlliklə də Müdafiə Nazirliyi.

Bu da anlaşılır, çünkü silahlı qüvvələr tekce ölkənin daxilindəki deyil, həm də geosiyasi vəzifələrin həyata keçirilməsi üçün mühüm alətdir. Azerbaycanın Müdafiə Nazirliyinin (MN) fəaliyyətinin uzun müddət ictimai nəzarət dən kənarda qalması onun ən çox kriminallaşmış dövlət qu-

rumuna çevrilməsinə şərait yaratmışdır.

Nazirliyin ictimai nəzarət dən kənarda qalması da səbəbsiz olmamışdır. Zaman-zaman bu nazirlikdəki cinayətlərin açılmasına cəhd edənlər ən amansız şəkildə cəza landırılmışdır.

Qətlindən bir qədər əvvəl Milli Məclisdə MN-dəki korrupsiya faktları haqda danişacağını deyən akademik Ziya Bünyadovun müəmməli qəqli, hərbi eks-kəşfiyyat funksiyasını həyata keçirən Xüsusi İdarənin rəisi, general-major Şəmsi Rəhimovun qəqli, Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Rail Rzayevin qəqli və digər onlarla cinayətlər nəinki açılmamışdır, hətta onların təhqiqatı da qanun və müvafiq tələblər çərçivəsində aparılmışdır.

xain çətənin daha da gücləməsinə getirib çıxmışdır.

MN-nin daxilindəki çətəleşmənin diqqətdən kənarda qalmasının və dərinləşməsinin daha iki səbəbi də sovetlər dönməndən miras qalmış anormal "ordunun ictimaiyyət üçün qapalılıq" prinsipi və "bizim Qarabağ boyda dərdimiz var" tezisinin cinayətkarların öz çirkin məqsədlə-

münasibətləri və müstəqil hakimiyyət qanadlarının olmasına (daha doğrusu, onların balanslı fəaliyyətinin qarşısının alınması) 5-ci kolonun əlinə oynamışdır və oynamadıdır.

Bütün bunlar və bir sıra digər amillər uzun müddətə tekce qurumun daxilində korruptioner xain çətənin çəkəlməsinə deyil, həm də

də isə hərbi prokurorun dəyişdirilməsi nəticəsində hər iki qurumun başına xarici məraqlara xidmət edənlərin (Elidar Mahmudov və Xanlar Vəliyev) getirilməsi sonrakı mərhələdə MN-dəki 5-ci kolonun açıq fəaliyyətə keçməsinə getirib çıxmışdır.

İllər boyu yüzlərlə Azərbaycan hərbçisinin şərlənərək həbsxanalara atılması, ölkəsinə və xalqına sadiq zabitlərin müxtəlif bəhanələrlə sıradan çıxarılması, ordu daxilində pozuculuğun ve sabotajın adı hala çevrilmesi Azərbaycan Ordusunun əsaslarının laxladılması, onun Rusiyadan tam asılı vəziyyətə salınması ilə nəticələnmişdir.

Şübhəsiz ki, bele fəaliyyət ölkənin siyasi hakimiyyətinin ən yüksək pillələrində yer almış 5-ci kolon nümayəndərinin dəstəyi və himayəsi ol-

"5-ci kolon"



5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?

(Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəsində)

Nəhayət, gənclərin "Əsgər ölümlərinə etiraz" aksiyasının aradıca aksiya təşkilatçıları-

ri üçün istismarı olmuşdur.

Nəhayət, ölkədəki total korrupsiya, dövlət idarəetmə

onun "cəzasızlıq sindromuna" yoluxmasına şərait yaratmışdır.

madan mümkün deyildir. Ümumiyyətlə həmin illər ərzində xalq və ölkənin ictimaiyyəsi sektorunu nəinki xain 5-ci kolondan, hətta orduda baş verən cinayətlərdən belə xəbərsiz olmuşdur.

Harınlamış xain çətənin 2017-ci ilde Tərtər qətləməni törətməsi və ardınca da "Əsrin cinayətinin" ifşası baş verməsydi bəlkə heç bu gün də ordudakı 5-ci kolondan dənışmaq kimsənin ağılna gelməyəcəki və ya belə iddialar ən yaxşı halda gülüşə qarşılanacaqdı...

Növbəti yazida: MN-dəki Kadrlar İdarəsi-Katiblik-İşlər İdarəsi üçbucağı kim(lər) tərəfindən və necə koordinasiya olunur. T.M, kimdir və ona güc, müstəsna səahiyətlər verən nədir? Niyə Kərim Vəliyev Nəcməddin Sadıkov- 2-dir? Bütün nəslü KGB-FSB xidmetində olan Elçin Xəlilov kimdir? Nəcməddin Sadıkova rüşvət verdiyini etiraf edən Namiq Poladov yeni vəzifəyə necə təyin olunub? Zakir Həsənov kimdir: toy generalı yoxsa məharətlə maskalanmış əsas fiqur? MN-dəki vicdanlı kadrları necə ləkələyirlər? Nəzakət Məmmədova MN-dəki erməniləri niyə yanlış tərefdə göstərirdi? və s.

Tutduğu BAYRAQ bəlli, öldüyü TORPAQ bəlli

Natiq Qasimov - gerçək Milli Qəhrəman!

Azerbaycanın Milli Qəhrəmanı adı hələ kağızda gerçəkləşməyən Milli Qəhrəman Natiq Qasimovun igidiyi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin filmdə bildiyimizle oxşarlıdır. Mehdi Hüseynzade de faşizme qarşı vuruşub, Natiq Qasimov da. "Uzaq sahillərdə" filminde Mixaylo dinc sakinlərə görə, doğma yurddakı Natiq bəy Xocalı girovlarının ölümərinə qarşısını almaq üçün "təslim olur". M. Hüseynzadə haqqında da "satqın" şayələri yayılıb, N.Qasimov haqqında da. Sovet DTK-si (Dövlət Təhlükəsizlik Komitəsi) igid partizan Mehdi Hüseynzadənin 1944-cü ildəki ölümündən 13 il sonra onun qəhrəmanlığını müeyyən edib və elə həmin 1957-ci ildə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüllüb. Deyilənə görə, mərhum prezident Heydər Əliyev Mehdi Hüseynzadənin təmiz adını aşkarlamada önemli iş görüb. Natiq Qasimovun qəhrəmanlığını ele Azərbaycan Bayrağı ilə Xocalı girovlarına "təslim olduğu" ilə xarici jurnalistlərin foto-kameraları üzə çıxarırlar. Di gəl, 31 ildir layiq olduğu Milli Qəhrəman adı rəsmiləşdirilmir. Mehdi ölümə "salamlaşanda" 26 yaşında, Natiq 21 yaşında olub.



Adı rəsmiləşdirildi, rəsmiləşdirilmədi, Natiq Qasimov gerçək Milli Qəhrəman kimi tanınır. Niye də tanınmasın? Əlinde, başı üstündə tutduğu BAYRAQ bəlli, uğrunda öldüyü TORPAQ bəlli. Ölümü ilə ölümən qurtardığı GİROV XOCALI(LAR) bəlli. Kim deye bilər, Natiqin igidiyi tanınır. O bir igid, gerçək Milli Qəhrəman!

Məğrur Bədəlsoy

nın şərlənərək həbsə atılması MN-də kök salmış kriminal

sisteminə dərindən nüfuz etmiş regional qəbilə-tayfa

Nəhayət, 2004-cü ildə MTN rəhbərliyinin, 2005-ci il-

Ərəstun Oruclu

Son günlərin ən çox diqqətə çatdırılan "diqqət və qayğısı" Qarabağ savaşı veteranlarına ayrılan 80 manatın artırılması "mexanizmi" ilə bağlıdır. Gerçekdə bu mövzu spekulyasiya predmetinə çevrilib. Hətta "sosial-iqtisadi" deputatlar bu 80 manatın kommunal xidmətlərə görə ödənilən sosial müavinət olduğunu, artan xidmət haqlarına uyğun arxa biləcəyini topluma sırlıylar. Halbuki 80 manat- Qarabağ savaşı veteranlarına verilən Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət deyil.

2019-cu ilin apreline kimi işləməyən, əmək pensiyaçısı olmayan mühəribə veteranlarına kommunal xidmətlərə görə sosial müavinət ayrıldı. Prezident 15.04.2019-cu il tarixli "Mühəribə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi" haqqında fərman imzalayıb və təqaüdün aylıq məbləğini 80 manat müyyəyen edib. Fərmanla müyyəyen edilib ki, Prezident təqaüdü 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alanlara həmin

80 manat - savaş veteranlarına Prezident təqaüdüdür ...

Prezident aktları, qanunlar mənimsemə amaci ilə yanlış izah və tətbiq olunur



müavinətin ƏVƏZİNƏ, əmək pensiyası alan və döyüşən ordunun tərkibində iştirak etmiş mühəribə iştirakçılarına (Böyük Vətən mühəribəsi iştirakçıları istisna olmaqla)- onların təqaüdləri 4-5 dəfə çox olduğuna görə- M.B.), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının siyasetinə əlavə evezisi verilir; dövlət bütçesində ƏƏSMN-ə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Yəni 2019-cu il aprelin 1-dən qüvvəyə minən 80 manatlıq təqaüdün məbləğinin artırılmasını yalnız Prezident qərarala bilər. Nədən fərman onun fəmanıdır, artırıb-azaltmaq da onun müstəsna səlahiyyətindədir. Kiminsə bu barədə spekulyasiya-manipulya-

siya etməsi savaş veteranlarının başını nağıllarla qatmaqdan özge bir şey deyil.

Qarabağ savaşı əllillərinə Prezidentin 26.01.2001 tarixli fermanla ayırdığı kommunal, nəqliyyat və digər xidmətlər əvəzi 26 manatlıq aylıq müavinətin məbləği isə 22 ildir dəyişməz qalıb. Pensiya orqanı fermanı cibinə uyğun izah və tətbiq edib qazi- əllillərin müavinətini yeyir. Cibə uyğun izaha baxın, guya Prezident 22 il qabaq savaş əllillərinə kommunal xidmətlərə görə sosial müavinət müyyəyen edib. Halbuki 22 il qabaq, ümumiyyətlə, "sosial müavinət" anlayışı yox idi, "sosial pensiya" dövriyyədə idi. Və Prezidentin 26.12.2001 tarixli fermanında sosial pensiyaçılara 6 manat müavinət ayrılması doğrulanıb. Sosial müdafiə orqanlarının mənimsemə məntiqindən

belə çıxır ki, Prezident sosial pensiyaçılara 6 manat sosial müavinət müyyəyen edib?! Biz hələ digər qərəzli məntiqləri demirik. Sadəcə, onu deyirik ki, Maliyyə Nazirliyi 17.01.2017 tarixli arayışla bildirib ki, Qarabağ əllillərinə ayrılan 26 manatın verilməsi davam edir, pensiyanın sıqorta hissəsinə əlavə edildiyindən "görsənmir". Baxın, Maliyyə Nazirliyi 26 manatın verildiyini, DSMF-in pensiya verməli olanları isə 26 manatı "sosial müavinət" kimi qəbul edib, əmək pensiyasına əlavə etməyin mümkünüsüz olduğunu rəsmi məktublarla bildirirlər.

Prezident aktlarının, qanunların bilərəkden yanlış izah və tətbiq edil(mə)mişə savaş əllillərinin cibinə ziyan olسا da, qeyri -rəsmi "təfsirçilərin" cibini doldurur. Qanunların düzgün tətbiq edilməsini təmin etməli olan prokurorluq, digər nəzarətdicili orqanların "nəzarəti" isə qazilərin haqqından pay almaqla susmaqdan ibarətdir. Hamısı yeyintidə ortaqdır, şübhəlidir, susmaq " hüquqları" qanunla qorunur.

Məğrur Bədəlsoy

Bakı Apellyasiya Məhkəməsi 1-ci dərəcəli qaziyə qarşı dələduzluq edir

Aytən Oruczadə, Cahangir Yusifov, Rəşid Səmədov üçlüyünün cinayətkar saxtalığı

Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rüşvəti ilə 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasından, qazi xəstəxanada yatarkən yardım göstərmədən, vəkil ayırmadan, iclası ertələmədən iki qərardad qəbul edərək, həm hüquqi yardımından, həm də çəkişmə prinsipinin təmin edilməsində intinasından media bilgi yayıb. Qərardadan apellyasiya şikayəti verən qazinin hüququnu yuxarı instansiya da tanımayıb. 30.10.2023-cü ildə məhkəməxəstəxanada müalicədə olduğuunu bildirən iddiaçının bildirməsinə de baxılmayıb. Sədri Aytən Oruczadə olan Cahangir Yusifov və Rəşid Səmədovdan ibarət apellyasiya üçlüyü əsil-qazi xəstəxanada olanda, xəbərdarlıq etmədən 01.11.2023 tarixli saxta iclas keçirib və birinci instansiada olduğu kimi iddiaçının mümkün sayılmasından haqqında qərardad qəbul etdiyi barədə şəxsi kabinetdə məlumat yerləşdirib. Amma

qərardad ən gec iki beş günə kabinetdə yerləşdirilməli olduğu halda hələ də qanunun tələbinə əməl edilməyib. 13.11.2023-cü ildə iki gündür stasionar müalicədən həkim nəzarətinə buraxılan 1-ci dərəcəli Qarabağ qazisi şəxsi kabinetdə epikrizi və məhkəmə tərkibinə etirazı təqdim edib. Qərardin 12 gündür kabinetdə yerləşdirilmədiyindən şikayət anında "təmin edilib". Necə? Cinayətkar saxtalıqla! Sən demə, məhkəmə "elektron məhkəmə" informasiya sisteminə də "barmaq" edə bilirmiş. Cinayətkar saxtalığa baxın, qazi şəxsi kabinetinə 13.11.2023-də sənədlərlə etiraz təqdim edib və anında bu tarixdən qabağa 01.11.2023 tarixli 4 qərardad və iki məhkəmə bildirişini yerləşdirilib. Saxtalıq, özü də cinayətkar saxtalıq, dələduzluq deyilmi?

Məhkəmə Hüquq Şurasından qabaq texniki işlərə cavabdeh olan Ədliyyə Nazirliyi bu saxtalığa hüquqi qiymət verməye borcludur. İclas barədə bildiriş verilməməsi bir yana, hələ üstəlik bir gündə 4 (?) qərardad qəbul edilməsi və



onların da 12 gün qabağa saxtalıqla şəxsi kabinetdə yerləşdirilməsi yuxarı instansiyanın dələduzluğundan, insan hüquqlarına saygılılığını, məhkəmənin adına ləkə salmasından soraq verir. Belə məhkəmə hüquq sistemi ilə heç Ali Məhkəməyə də "getmek" olmur, nə vəkil ayrılır, nə də vəkilsiz şikayətə baxılır. Qarşı yan- DSMF-in pensiya orqanı öz tərkibində qanunsuz fəaliyyətə cəlb etdiyi bütöv 39 sayılı vəkil bürosu (vəkil Emil İsgəndərli) ilə təmsil olunub. Amma qazinin şikayətinə qanunda nəzərdə tutulmayan etirazı aparıcı müteşəssis Rüstəm Şikarlı və departament müdürü, vəkil Yega-

nə Məmmədova imzalayıb. Özü də uyğun etibarnamə olmadan. Belədə hansı hüquq bərabərliyindən səhbət gedə bilər? Hamının qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinə baxın, bir yanda 1-ci dərəcəli Qarabağ qazisi yalquzaq kimi tək, özü də xəstəxanada, qarşı yanda

30 nəfərlik vəkil-məmər büro-su! Etibarnamələri də topdan! Heç birinin də prosessual hüquq qabiliyyəti yoxdur! Axi cavabdeh- DSMF-in pensiya orqanıdır, məhkəmə orqanı, vəkil orqanı deyil! Vəkil büro-su dövlət oraanının tərkibində necə fealiyyət göstərə bilər? İnanmırınız, baxın, birinci rekvizitlər – hər iki qurum 39

saylı vəkil bürosu, DSMF-in məhkəmə mübahisələri filialı eyni telefonlu (0125250624) eyni ünvanda yerləşir. 39 sayılı vəkil bürosunun da, məhkəmə filialının da rehberi vəkil Abuzər Mütəllimov, departament müdürü vəkil Roman İsmayılovdur. Bunu məhkəməyə təqdim edilən 30 nəfərə (?) bir illiyine verilən "topdan" etibarnamə doğrulayır. Bu 30 nəfər də heç bir məhdudiyyət qoyulmadan kefləri istəyəndə istənilən işə çıxıb, qazilərin sosial təminat və məhkəmə təminatı, hüquqi yardım hüququna qadağa qoyurlar. Sözsüz ki, məhkəmənin də payı çatır. Yoxsa, boşuna qazilərə qarşı dövlət orqanına əlavə vəkil xidməti göstərməz!?)

İndi söz Məhkəmə Hüquq Şurasında, insan hüquqları üzrə müvəkkildə, bir də vicdandadır. Vicdansızlığa susacaqlar mı? Yaşaya bilsək, görərik.

P.S Qarşı tərəfin də fikir-lərini diniitməyə hazırlıq

M.Bədəlsoy

SON 15 İLDƏ XARİCDƏ TƏHSİL DÖVLƏT PROQRAMINA 1 MİLYARD DOLLARDAN ÇOX MALİYYƏ SƏRF EDİLİB. BU PUL ÖZ UNIVERSİTELƏRİMİZİN INKİŞAFINA SƏRF EDİLSƏYDİ İNDİ UNIVERSİTELƏRİMİZ XEYLI INKİŞAF EDƏR, REYTINQLƏRDƏ DAHA YAXŞI MÖVQELƏRDƏ OLARDI. AMMA BİZ BU PULLARLA ABŞ VƏ AVROPA UNIVERSİTELƏRİNİ VƏ İQTİSADİYYATINI MALİYƏLƏSDİRDİK.

Milli universitetlərimizin qlobal inkişafından geri qalma səbəblərindən biri de ATM-imizin real telabatdan dəfələrlə az səviyyədə maliyyələşməsidir. Bu vəziyyət artıq 30 ildir ki, belə davam edir. Bu illər ərzində ATM-nin inkişaf yönü layihələrinə, onların real problemlərinin həllinə heç minimal həcmədə de olsa vəsait ayrılmayıb. Universitetlərin təhsil haqqından qazandığı az vəsaitlə formalasən bündələri oların yaşam uğrunda mübarizəsinə güclə çatırıd.

Eyni zamanda bu illər ərzində təhsilə ayrılan pullar heç də səmərəli xərclənmeyib. Bu səmərəsiz xərclərdən biri de gənclərin xərcdə təhsili proqramları və bu məqsədə ayrılmış pullardır. Təhsilə dair bu program nəticə etibarı ilə gözlənilən səməreni vermədi (özündən əvvəlki və sonrakı digər proqramlar kimi). Proqramın ölkə iqtisadiyyatına real faydası da az oldu.

2007-ci ildə bu dövlət proqramı müzakirə ediləndə biz təklif etmişdik ki, bu proqrama

Səhv qərarlar, itirilmiş fursətlər

sərf ediləcək 1 milyard dollar öz yerli universitetlərimizin inkişafına sərf edilsin. Bu halda 5 il ərzində ATM-miz xeyli in-

oxuduqları ölkələrə qayıtdılar. Məzunların məcburən 5 il burda işləmək tələbi də çox vaxt reallaşmırıd, cünki, vakansiy-

miz yenə rəqabətqabiliyyətli ola bilmədi. Amma xaricdə təhsil üzrə dövlət proqramı digər ölkələrin təhsilinin rəqabətqabiliyyətliyini maliyyələşdirdi.

Bu proqrama ayrılan pullar yaxşı olardı ki, milli universitetlərimizin rəqabətqabiliyyətliyinə xidmet edərdi, milli məraqlar bunu tələb edirdi.

2024-cü ilin bütçəsində ali təhsilə 134 milyon manat ayrılib (80 milyon dollar). Bu toplam bütçə bir çox xarici universitetlərin bütçəsinin heç 10 % deyil. Təbii ki, bizim universitetlərə ayrılan bu bütçə inkişafyönlü deyil. Bir normal universitet bütçəsinin 10%-ni 50 universitet arasında necə bölək ki, ali təhsilimiz inkişaf etsin, reytinq qazansın, Avropa universitetlərinə çatışın və hələ bir onları ötsün də?

Mənəcə belə bir mühüm təhsil proqramı hərtəəflə işlənməmiş, qüsurlu hazırlanmış, icrası keyfiyyətsiz, səmərəsi isə az olmuşdur. Bura sərf edilən pullar öz universitetlərimizin inkişafına yönəldilsəydi, indi iniversitetlərimizdə tam fərqli vəziyyət olardı, burdan xaricə deyil, bəlkə də xərcdən bura xeyli tələbə təhsil almağa gələrdi.

Universitetlərimiz qlobal təhsil məkanında rəqabətqabiliyyətli deyil. Bündələri bizim ATM-dən 30-50 dəfə çox olan xarici universitetlərlə bizim universitetlərimiz necə rəqabət apara bilər ki?

Vaxtı ilə ali təhsilin rəqabətqabiliyyətinin yüksəldilməsi məqsədi ilə də dövlət proqramı da icra edilmişdi. Amma proqram birtəəflə istiqamətdə hazırlanmışdı. Digər problemlər həddən çox, proqrama ayrılan vəsait çox az olduğundan, universitetləri-

Rektorlarmızdan biri keçən il əvvəl deyirdi ki, bizim universitetlərimiz zəif deyil, sadəcə Avropa universitetləri sürətlə inkişaf edirlər. Amma daha doğru cavab bu idi ki, 1 Avropa universitetinin bütçəsi bizim 50 universitetin 1 illik bütçəsindən 10 dəfə çoxdur sa, biz necə onlara rəqabət apara bilərik? Hələ üstəlik biz də onlara 10 il əvvəl xərcdə təhsil dövlət proqramı xətti ilə 1 milyard sərmaya qoymuşuq. Amma öz universitetlərimizə bütçədən 134 milyon ayıriq.

Azərbaycanda ali təhsil xərcləri yüksək deyil, bütçə təsnifatında ali təhsil xərcləri ayrı-ayrı köməkçi bölmələrdə

verildiyi üçün bu rəqəm çash-qılıq yaradır. 2024-cü il bütçəsində universitetlərə "Ali təhsil" köməkçi bölməsi üzrə 134 mln. manat, "Təhsil sahəsində digər müəssisə və tədbirlər" köməkçi bölməsindən isə 290 mln. manat ayrılaçq. Bu məbləğ dövlət hesabına təhsilin maliyyələşdirilməsi üçündür. 290 mln. manatın da 170 mln. manatı tələbə təqəüdləri üçün nəzərdə tutulur, bunun universitetlərə aidiyyatı yoxdur. Yəni, ali təhsilə cəmi 250 milyon manat ayrılacaq. Təbii ki, çox azdır bu.

Olkənin təhsil bütçəsinin inkişaf yönü olası üçün ən azı ÜDM-in 7% həcmində olmalıdır, bu beynəlxalq standartdır. Bizdə isə 3,5 %. Universitetin təhsil yönü bütçəsi formalasması üçün hər tələbəyə ortalama 5000 man. hesabı ilə təhsil haqqı bütçədən verilməlidir, cünki, ETN E. Əmrullayev demişkən, 1500 manata mühəndis hazırlanıb. Nəzərə alınmalıdır ki, son 30 ilde universitetlər öz ehtiyaclarının heç 20 % həcmində belə maliyyələşib. İndi ATM normal bütçəyə sahib olmalıdır ki, 30 illik gerilik dəfə edilsin.

Əslində keçən həftə ETN və TİF keçirdiyi Təhsil Forumu məhz bu tip fundamental məsələrin müzakirəsinə həsr edilməliydi. Ali təhsilin və elmin maliyyələşməsi normal deyilsə, onda hansı innovasiyalardan, sənaye-universitet əməkdaşlığından, tədqiqat universitetlərində, reytinqlər dən dənşə bilərik ki?

dos. İlham Əhmədov



kişaf edərdi, reytinqlərde dəha yaxşı yerler tuta bilərdilər. Amma təklif məmurların mənafeyinə uyğun olmadığı üçün əhəmiyyət verilmədi.

Xərcdə təhsil alan əksər gənclərin səviyyəsi o qədər zəif idi ki, onlar dövlət qulluğuna qəbul imtahanlarından az ball toplayırdılar. Bəzi yerli ATM-nin məzunları onlardan daha yaxşı nəticə verirdi. Bu qüsurları ört-basdır etmək üçün növbəti dəfə səhv qərar qəbul edildi: xarici universitet məzunları dövlət qulluğuna imtahansız qəbul edilsin. Bu isə kobud qanun pozuntusu idi.

Xarici universitetlərdə yaxşı oxuyan tələbələrimizin böyük bir qismi orda qaldı, iş tapıb geri dönmədilər, bu pullar öz ölkəmizin deyil başqa ölkənin iqtisadiyyatına xidmet etdi. Az qismi məzun geri döndü, amma onların da müəyyən qismi burda iş tapa bilmədi, məcburən geriyə,

alar az idi.

Mənəcə belə bir mühüm təhsil proqramı hərtəəflə işlənməmiş, qüsurlu hazırlanmış, icrası keyfiyyətsiz, səmərəsi isə az olmuşdur. Bura sərf edilən pullar öz universitetlərimizin inkişafına yönəldilsəydi, indi iniversitetlərimizdə tam fərqli vəziyyət olardı, burdan xaricə deyil, bəlkə də xərcdən bura xeyli tələbə təhsil almağa gələrdi.

Universitetlərimiz qlobal təhsil məkanında rəqabətqabiliyyətli deyil. Bündələri bizim ATM-dən 30-50 dəfə çox olan xarici universitetlərlə bizim universitetlərimiz necə rəqabət apara bilər ki?

Vaxtı ilə ali təhsilin rəqabətqabiliyyətinin yüksəldilməsi məqsədi ilə də dövlət proqramı da icra edilmişdi. Amma proqram birtəəflə istiqamətdə hazırlanmışdı. Digər problemlər həddən çox, proqrama ayrılan vəsait çox az olduğundan, universitetləri-

Rektorlarmızdan biri keçən il əvvəl deyirdi ki, bizim universitetlərimiz zəif deyil, sadəcə Avropa universitetləri sürətlə inkişaf edirlər. Amma daha doğru cavab bu idi ki, 1 Avropa universitetinin bütçəsi bizim 50 universitetin 1 illik bütçəsindən 10 dəfə çoxdur sa, biz necə onlara rəqabət apara bilərik? Hələ üstəlik biz də onlara 10 il əvvəl xərcdə təhsil dövlət proqramı xətti ilə 1 milyard sərmaya qoymuşuq. Amma öz universitetlərimizə bütçədən 134 milyon ayıriq.

Azərbaycanda ali təhsil xərcləri yüksək deyil, bütçə təsnifatında ali təhsil xərcləri ayrı-ayrı köməkçi bölmələrdə

Təhsildə tərəqqi problemlərin həlli ilə mümkündür

"TƏHSİLDƏN TƏRƏQQİ" Forumunda daha çox innovasiyalardan bəhs edildi. "Bizdə yanlış fikir formalasəməlidir ki, bir yerə yiğisib innovasiyalardan danişsaq, innovasiyalar yaradılacaq" (E. Əmrullayev).

Nazir haqlıdır. Artıq illərdən yiğisib elm, təhsil, innovasiyalar haqda danişırlar, amma hələ də heç biri yoxdur. Cünki, iş çox vaxt danişqdan o tərəfə keçmir. Forum iştirakçıları nədənə təhsildəki problemlərdən yan keçməklə göstərdilər ki, onların çoxu tənqididən vəziyyətə sahibi deyilərlər, real vəziyyətə tənqididə yanaşmırlar, pis durumda da tərif deməyə imkan axtarırlar.

Onlar haqiqətən ölkəmizdə innovasiyaların yaradılmasını isteyirlər, bu forumda elm və təhsil sisteminde olan konkret problemlərdən danişmali idilər. Hərçənd elm və təhsildə, innovasiya sektorunda olan durumu, onun səbəblərini çox

yaxşı bilirlər.

Nazirin söylədiyi kimi, təhsil olmasa, innovasiya da olmaz. Bəli təhsil, elm və investisiya ol-

Sahibkar universiteti, sənaye ilə işbirliyindən, xarici qrantlardan danişa bilərik? UNEC-də vəziyyət hələ pis deyil, bir çox yaxşı bilirlər.

ATM-də bu gün heç 50 il əvvəlin elmı mühiti, tədqiqat şəraitini yoxdur.

Forumun Spikerlərinin hər biri valideydir, məktəblərdə və universitetlərdə olan durumu çox gözəl bilirlər, ona görə də uşaqlarını xaricdə oxudurlar.

Təessüf ki, bizim kreativ insanlarımız yaradıcılıq qabiliyyətini dəha "unikal təriflər" yaratmağa yönəldirirlər. Görünür



masa, innovasiya olmaz.

Bu Forumda maraqlı və reallığı əks etdirən azsaylı çıxışçılardan biri də UNEC rektoru prof. Ədalət Muradov oldu. Ədalət müəllim haqlı idi, ATM-də həqiqətən də real tədqiqat üçün əlverişli mühit yoxdur, bu iş çox zəif maliyyələşir. Bəle vəziyyətdə hansı innovasiya, patent, elm, elmin kommersiyalaşması, Tədqiqat, Innovativ,

bizdə belə "innovasiya"lara ehtiyac var. Yəqin bu səbəbdən hələ də bizdə milli innovasiya sistemi formalasmayıb, səmərəsizdir.

Əslində dövlətin və cəmiyyətin inkişafı məhz tənqididən təfəkkürə əsaslanmalıdır.

İsrail adam başına düşən innovasiya sayına görə dünya lideridir. Burda yaranan innovasiyalar bütün islam ölkələrində yaranan innovasiyalardan çoxdur. Bax budur tənqididən təqib edən, tərifi əziz islam ölkələri ilə, demokratik ölkələrin fərqi. Demokratik mühit tənqididə, problemlərin həllinə inkişaf mənbəyi kimi baxır.

Ona görə də 22 ərəb ölkəsi bu qədər sərvətlərin qarşılığında inkişaf edə bilmədi və kiçik qonşu dövlətlər onlara meydən oxuyur.

Cəmiyyət olaraq biz bu 2 variantdan hansını seçək: "Təriflə, tənəzzül et, ya da tənqid et, yarat, inkişaf et".

İslam ölkələri geridədir, cünki tərif yolunu seçiblər. Görünür bu innovasiya yaratmaqdan daha mənfəətlidir.

dos. İlham Əhmədov

İcbari Tibbi Sığorta (ITS) sisteminin tətbiqini Azərbaycan səhiyyəsinin ən mütərəqqi addımı saymaq olardı... Olardı, əgər bu sistemi idarə edənlərin işi qeyri-peşəkarlıqdan, niyyətləri isə daha çox para qazanmaq, qohum-əqrəbənin, dost-tanışının cibini doldurmaq ehtirasından sığortalansayıdı...

Dünya bu sistemə 19-cu əsrin sonlarından keçmişdi, biz 21-ci əsrə güclə çatdırıldıq. İndi də bu boyda dünya təcrübəsi, dövlətin dəstəyi gözlənilən nəticəni vermir ki, vermir...

İcbari sığortanın əsas amali vətəndaşların rifahı, sağlamlığıdır. Əbəs yere ITS-ə "insan kapitalına qoyulan investisiya" demirlər. O insan kapitalı ki, Prezident İlham Əliyev onu "Azərbaycan dövlətinin əsas strategiyalarından biri" adlandırır. Bu baxımından ITS dövlətin səhiyyə strategiyasının ana xəttidir.

Bəs görəsən, bu ana xəttə niyə xeyli "bala xətlər" qoşulub? Niyə bu qədər qarmaqarışq, neqativ mənzərə yaranıb?

ITS niyə özünü doğrulamır?

Öncə, ITS-nin əsasında duran başlıca məqsədlərə diqqət yetirək:

1. Səhiyyə xidmətlərinin, səhiyyə infrastrukturunun yaxşılaşdırılması,

2. Xidmətin keyfiyyətinin artırılması,

3. İnsan kapitalının, həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətlə şəkildə əhatə etməklə təmin edilməsi.

Yeni bu sistem daxil olan ödənişlər əsasında vahid bütçə formalasdırımlı, əhalinin tibbi xidmətlər üzrə ehtiyacıları ödəməlidir. Amma real mənzərə tamam başqadır. Sanki əhalinin tibbi xidmətlər üzrə ehtiyacı deyil, səhiyyəni yönəldən şəxslərin öz ehtiyacıları, amalları daha prioritet məsələdir.

Bu gün ITS-lə bağlı vətəndaşın üzləşdiyi əsas problem normal müayinə və ya müalicə üçün təyinat almaqla bağlıdır. Sistem elə qurulub ki, pasiyent öz istədiyi yerə deyil, qeydiyyatda olduğu poliklinikanın yönəldirdiyi həkimə getməlidir. O həkim kimdir, öz sahəsində peşəkardırı, həmin xəstəxanada şərait müalicəyə imkan verirmi? Pasiyent öz sağlamlığı ilə yanaşı, psixoloji gərginlik yaranan suallarla baş-باşa buraxılır. Ya sən tövsiyə olunan xəstəxanını (həkim) seçməlisən, ya da sığorta hüququndan istifadə etməməli, özəl klinikalara üz tutmalısan... Necə deyərlər, yesən də budur, ye-

məsən də...

Sığorta pulunu ödəyən adam niyə seçim hüququndan məhrum edilməlidir? Hamiya məlumdur ki, dövlət xəstəxanalarındakı vəziyyət ürekaçan deyil, istər maddi-texniki bazarları, istərsə də xidmət seviyyələri çox aşağıdır. Deməli, insanların məhz həmin xəstəxanalara yönləndirilməsində məqsəd təəssüf ki, heç də onları yüksək seviyyədə müayinə və müalicə ilə təmin etmək deyil... Adama deyərlər ki, heç olmasa, dövlət xəstəxanalarını əvvəlki şinelindən çıxart, inamı bərpa et, insanlarda əminlik yarat, sonra camaati ora getməyə məcbur elə!

Bu sistemə rəhbərlik edənlər hansı qanun, hansı təcrübə, hansı məntiqlə hesab edirlər ki, hansısa tibbi xidmət dövlət xəstəxanasında varsa, pasiyent özəl klinikaya gö-

maq məsəlesi yoxdur. Azərbaycandan başqa dünyadan heç bir yerində xəstəyə demirlər ki, bu xidmət, bu əməliyyat dövlət xəstəxanalarında var, yalnız ora göndəriş veririk. Bu, təkcə insan haqlarının pozulması deyil, həm de ölkədə tibb müəssisələri arasında rəqabət mühitinin yerlə-yek-

amma "anju" diskini vermirlər. "Bizim kardiocərrah var, o edəcək, pulu da sığorta ödəyir" - deyə canının hayında olan şəxsi naəlac qoyur, inandırır, öz istədikləri həkimini seçməyə məcbur edirlər.

ITS və TƏBİB belə klinikalarda "anju" və əməliyyat edən həkimləri necə seçil, necə



İcbari Tibbi Sığortaya təcili "müalicə" lazımdır

Milyonlar yuyulur, klinikalar çökürülür, insanlar isə...

dərilə bilmez?

Dövlət xəstəxanalarında real vəziyyətin necə olduğunu anlamaq üçün elə bu yaxınlarda Respublika Neyrocərrahiyə Xəstəxanasında başnayihəsi MRT olunan bir xəstənin hekayəsini xatırlatmaq kifayətdir. Dağınq skleroz şübhəsi olan xəstənin MRT müayinəsinin nəticələrini heç kim oxuya bilmir. Bu sebebən də özəl xəstəxana yenidən MRT müayinəsi təyin etməyə məcbur olur. Bəlkə də bunun qəsdən edildiyini düşünmək olardı. Amma ilk MRT-nin nəticələri Türkiyədə göndərilir və oradan da eyni cavab alınır: Heç nə görünmür, heç nə anlaşılmır. Xəstə məcbur qalıb eyni müayinədən Sabunçu Xəstəxanasında keçməli olur. Çünkü ona dövlət xəstəxanaları içərisində nisbətən daha yeni MRT aparatının burada olduğu deyilir. Ancaq dəhşət burasındadır ki, buranın cavabları da xəstənin həkimini qane etmir... Beynində problem olan epilepsiyalı xəstə üçüncü dəfə özəl xəstəxanada MRT-dən keçmek məcburiyyətində qalır. Niyə ITS-dən faydalanaq istəyən insanlarımız bu cür məşəqqətlərə qatlanmalıdır? Biz bu sistemi qabaqcıl ölkələrdən götürmüşsə, niyə onların təcrübəsindən yararlanmırıq? Axi onların təcrübəsində pasiyentə seçim imkanı tanıma-

san edilməsi deməkdir!

Bahalaşma və iqtisadi çöküş bir tərəfdən, ITS digər tərəfdən qısa zamanda özəl klinikaların fəaliyyətinə ciddi zərər vurub. Bu proses özəl klinikalarda müxtəlif tibbi xidmətlərin bahalaşmasına da səbəb olub. ITS siyahısına az qala ölkədəki bütün özəl klinikaları daxil edib və bunu hər dəfə bəh-behlə car çəkir. Halbuki reallıqda vəziyyət tamam fərqlidir. Pasientlər yalnız dövletə və müəyyən insanlara yaxın - əməkdaşlıqları olan (maraqları olan) klinikalara göndərilir. Qəribədir, həmin özəl klinikalar hamısı qaydayla seçilir? Məsələn, ölkənin tanınmış, maddi-texniki imkanlar i, peşəkar həkimlər ilə məşhur olan klinikalar qala-qala, xəstələri tanınmayan klinikalara göndərməkdə məqsəd nədir? Tanışlıq, tapşırıq, yoxsa yüksək faiz? Belə çıxır, TƏBİB, Şəhiyyə Nəzirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin tibbi sığorta büdcəsini özlərinə yönəltmək üçün xəstə axınıni nüfuzlu özəl klinikalara burax-

dəyərləndirir, bütün bunlara kim zəmanət verir? Bütün bunların fonunda isə milyonlarla manatlıq avadanlığı və ən yaxşı kardiocərrahları olan Ürək Mərkəzi (RDM-in nəzdində olan) bombos qalıb, yalnız pulunu ödəyən xəstələri qəbul edə bilir.

Ürək əməliyyatının 9-10 min manat olduğunu nəzərə alsaq, hər xəstədən yalnız bir klinika, bir neçə həkimin qazanması kimə sərf edir?

Məhz bu abnormal ayrı-seçkilik, monopolist sistemin nəticəsidir ki, ölkənin hətta qismən dövlətə bağlı Tədris Cərrahiyyə, Tədris Terapevtik klinikalarının palataları və MRT-ləri də boş qalır. Halbuki digər zəif yerlərdə insanlar aylarla MRT, KT, angioqrafiya növbəsi gözləyir.

Nərimanov Tibb Mərkəzi və Elmi Tədqiqat Cərrahiyyə Mərkəzində xəstələr üst-üstə yiğilib, dezinfeksiya etməyə macal tapılmayan zondlarla endoskopik müayinə olunurlar. Tam bir xəstəlik, yoluxma mənbələridir bu kabinetlər. Hələ həkimlərin canına cin girmiş kimi gözleri bərələ-bərələ xəstələrə çıxmırmaqları və deyin-deyin xidmət göstərmələrini demirik...

Tualeti həkim otağına, adı palataları VİP (ödənişli) palatalara çevrilən Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Respublika Klinik Xəstəxanası, 3 sayılı Şəhər Klinik Xəstəxana-

sı, Əjdər Məlikov adına 6 sayılı Birləşmiş Şəhər Xəstəxanasinda köhnə və yararsız ci-hazlar, uzun-uzadı növbələr, səhv analiz və müayinə cavabları barədə azmı şikayətlər eştmişik? Niyə insanlarımız bu yerlərin ümidi buraxılmışdır?

Bu inhisarçı yanaşma eyni zamanda peşəkar tibbi xidmət göstərən özəl klinikaları çökdürür. Artıq bir neçə klinikaların satılması, borcların xəbərlərini yaymış - RDM, "Avrasiya" və s. Özəl klinika rəhbərləri, menecerləri az qala ITS-dən xəstə dilənlər.

Məlumdur ki, ən yaxşı əzəmən həkimlər bu gün xəstə üzünə həsrət buraxılan özəl klinikalarda çalışırlar. Həmin klinikalar isə pasiyentlərin sayı azaldığına görə yüksək maaş tələb edən mütəxəssisləri saxlamaq üçün qiymətləri

İcbari Tibbi Sığortaya təcili "müalicə" lazımdır

Əvvəli səh.11-də

Və yaxud endoprotez üçün sığortaya müraciət edən pasienti Travmatologiya İnstitutuna yönləndirirlər. Xəstə araşdırıqda görür ki, həmin xəstəxanadakı həkimin bu sahədə demək olar, heç bir təcrübəsi yoxdur.

İnsanlarımız özlərini təcrübədən dovdan kimi hiss edir. Adam illərdi hardasa müalicə olunursa, sən onu hansı haqla başqa yere, təcrübəsi olmayan həkimə yönəldirdə bilərsən? İşin ən təhlükəli tərefi budur ki, xəstə məcbur olub həkimini dəyişir və yaxşı neticə əldə edə bilmirsə, pul ödəyib əvvəlki həkimin yanına getmək şansını da itirir. Çünkü dövlətdə və ya qondarma özəl xəstəxanada düzgün olunmayan müalicənin nəticəsində xəstə ağırlaşır, sonra həkim həmin xəstəyə yaxın durmur. Dursa belə, 10 manatlıq iş ona 100 manata başa gəlir. Beləliklə, pasientə həm sağlamlıq, həm vaxt, həm də pul sarıdan zərbə dəyir.

Bir balaca araşdırılsa, aydın olar ki, sığorta ilə əməliyyat olunan xəstələrin çoxu özəl xəstəxanalara təkrar, ikinci əməliyyata gedirlər. Bunun bir səbəbi də sığorta ilə olunan əməliyyatlarda ucuz vasitələrdən istifadədir. Məsələn, göz linzaları ucuz Hindistan markaları olur. Endoprotezlər də onun kimi. Həkimlər özləri xəstəyə təklif edir ki, bir az pul ödə, sənə Amerikanın implantını, linsasını qoyaq.

İTS ilə əməliyyat olan neçə xəstənin implantı tutmayıb, gözü uğursuz olub...

Yeri gelmişkən, onu da qeyd edək ki, doğuş məsələsi dəha qəlizdir. Doğuş, qeyşəriyyəni pasienti təqib edən həkim etməlidir. Təqib edən ginekoloq-cərrah özəldə işləyirse, o araq İTS-dən istifadə edə bilməyəcək

İTS niyə ancaq Bakıdadır?

İTS-də əsas istiqamətlərdən biri də regionlarla bağlıdır. Cəmiyyəti inandırmağa çalışıclar ki, regionlarda tibb müəssisələrinin dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi orada yaşayan insanların tibbi xidmət almaq məqsədi ilə böyük şəhərlərə axınıını azaldacaq.

İTS yiğimlarının "tibbi xidmətlərin keyfiyyətinin artırılması", "tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması", "tibbi avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi", "tibbi personalın dünya standartlarına uyğun məari-fləndirilməsi" kimi tədbirlərinə xərclənməsinin də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacağını deyirdilər. Amma nə baş verdi? Düzdür, bu sistemə keçidən sonra region insanları sürətlə xəstəxanalara axışdırılar. Bəlkə ömründə bir dəfə də həkim qəbuluna getməyen insanlar, lazımlı oldu-olmadı, bütün müayinələrdən keçməyə başladı, hətta MRT, KT olunmaq üçün növbələrə düzüldülər. Amma bu, heç də həmin şəxslərin keyfiyyəti müayinə və müalicə olunması anlamına gəlmir. Çünkü regionlardakı dövlət xəstəxanalarında tibbi avadanlıqlar eksərən köhnə, sıradan çıxmış vəziyyətdədir. O avadanlıqların yenilənməsi ilə bağlı addımlar isə kifayət etmir. Mütəxəssislərə gelincə, regionlarda həkim çatışmazlığı problemini hər kəs bilir. Hamilenin cirilmiş uşaqlığını təkməyə peşəkar ginekoloq-cərrah yox, infarkt olmuş xəstəni çox tərpətmədən aparıb anju etdirib, tıxanmış damarını açan yox, xəstələri daşımamaq ambulans yox. Qanaxması olan xəstə maşının və ya "Qazel" in arxasında can verə-verə o rayon, bu rayon gəzdirilir, axırdı da yaxınlarına "Bakiya aparın, burda qalsa, ölacek" deyilir.

Bütün bunlara görədir ki, Bakıdakı istənilən dövlət xəstəxanasını rayon sakinləri doldurublar, insan əlindən tərənnümək olmur. Bakıda qeydiyyatda olanlar isə günlərlə USM, endoskopist, MRT qapısında gözləyirlər ki, Ucardan, Yevlaxdan gələn ağır xəstə, bəzi hallarda imtiyazlı şəxs - şəhid ailəsi üzvü, qazi və əlliər müayinə olunub getsinlər, sira bunlara çatsın. Sən gözlə, canı ağrıyan sırávi vətəndaş!

Regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün her il dövlət bütçəsindən, indi də İTS fondundan milyardlar xərclənir. Bəs nəticə? 2-3 ildən bir işdən çıxarılan və yeyinti üstündə cəza alan, cinayət işi açılan baş həkimlər və direktorların xəbərlərini oxuyuruq. Sonradan həmin kadrların ölkənin digər xəstəxana və mərkəzlərinə rəhbər təyin olunması da "unikal" çıxış yoludur.

Vəziyyətdən çıkış yolu isə asan deyil.

Çox da mürəkkəb olmayan əməliyyatlar və müayinələr yənə də Bakının ümidi qalıb. Bakı isə bu eybəcər, girdablarla dolu mənzərəni yaradanların ümidi... (BakuPost)

Böyük Zəfərin 3-cü il-döñümündə Prezidentin 7 noyabr 2023-cü il tarixli fermanları ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları 20 faiz artırılıb. Sevinçdiricidir, hərbçilərimizin halal haqqıdır. Bir yandan fermanın bu ildən hərbi qulluqçu qazi-əlil, şəhidlərə absurd qərarla-əlil-şəhidlərin dövlətə məcburi sığorta haqqı ödəməməsi əsası ilə şamil edilməməsi, ən azı, anlaşılan deyil. Absurdluğa baxın, hərbi xidmətdən əlliyyə gö-

Konstitusiya Məhkəməsi (KM) Plenumunun 15.05.2020-ci il tarixli Qərarı təşkil edir. "Sosial hökumət" "Əmək pensiyaları haqqında" qanunun 1-ci maddəsində mötərizə içinde vurğulanan "sonrakı artımlar" in şərh edilməsini istəyib, Plenum da NK-nın istəyinə uyğun olaraq hərbçilərin, qazi-şəhidlərin pensiyalarının sonradan artırılmasının sosial müdafiə, sığorta prinsipinə sığorta haqqı - "qan-haqqı" ödəmədən "qanpulu"-sığorta ödənişi almağa zidd

nrakı artımlardan əlini üz. Niyə? Dövlətə məcburi sığorta haqqı ödənilmir! (?) Bəyəm hərbi qulluqçuların sığortaçısı elə dövlət deyil? Ortalıq 30-40 min civarında olan hərbi qulluqçu əlil, şəhidlərə bu maddəni tətbiq etməmək dövləti çoxmu ziyana salar?

Böyük Zəfərin 3-cü il-döñümüdür. Bu böyük bayramla bağlı hökumət hardasa ağac əkir, hardasa ev tikir... Dövlət başçısı Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrin təminatını artırır.

Dövlət şəhidə "qanpulu" ödəməlidir, yoxsa şəhid dövlətə?

rə pensiyaya buraxılan qazidən, canını dövlətə qurban verən şəhid-dən dövlət məcburi sığorta haqqı - "qan-haqqı" tələb edir! (?) Dövlət şəhidə "qanpulu" verməlidir, yoxsa, şəhid dövlətə qanını verib, indi bu qanın pulunu da şəhiddən, pensiya-sından tuturlar? Belə sosial siyaset olar?

06.02.2006-ci il tarixli "Əmək pensiyaları haqqında" qanunun 29.2 maddəsinə görə, qazi, əlil, şəhidlərin xidmətdə tutduqları vəzifələr üzrə əmək-haqqı - təminat xərcliyi artırıldıqda pensiyaları bu artıma uyğun yenidən hesablanır (di). Böyük Zəfərin 2-ci ildöñümündə - 05.11.2022-ci ildə bu maddə leğv edildiyindən hərbçilərin təminat xərcliyinin artırılması savaş əlliərinin, şəhid ailələrinin pensiyalarının artımına getirmir. Qazi, şəhid ailələrinə bu "diqqət və qayğı"nın "hüquqi əsasını" Nazirlər Kabinetinin sorğusu ilə

sayıb. Düzdür, KM Plenumunun sözügedən qərarında "Əmək pensiyaları haqqında" qanunun 20.14 maddəsi əsasında pensiya alanlardan, yəni yaşa görə pensiyaçı hərbi qulluqçulardan səhəbət gedir, amma 05.11.2022-ci il tarixli "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklik əlil-şəhid ailələrini də bu "diqqət və qayğıdan" qırادa qoymayıb. Qanunadakı "sonrakı artımlar" ifadəsi "pensiyaya çıxan günədek olan artımlar" ilə əvəz olunub, 29.2 maddəsi isə leğv olunub. Dövlətin "diqqət və qayğı"na baxın, əlil, şəhid olana kimi pensiyaya çıxana kimi nə aldın-aldın, so-



Qazi-şəhidlərə bu təminatdan üç ildir heç nə düşmür. (05.11.2022-ci il tarixli qanun Konstitusiya zidd olaraq geriye Prezidentin bir il qabaqı 23.12.2021-ci il tarixli hərbçilərin təminatının artırılması haqqında akta şamil edildiyindən təminatsızlığın yaşı üç ildir).

Fikrimizcə, dövlət (hakimiyyəti) "Əmək pensiyaları haqqında" qanunun 05.11.2022-ci il tarixli qanunla leğv edilən 29.2 maddəsinin qazi-şəhidlərə ilgidi bərpası haqqında fikirləşməlidir. Ən azı, şəhidin dövlətə məcburi sığorta haqqı, eldə deyildiyi kimi, qanhaqqı ödəməsi mümkünsüzlüyüni Milli Məclisin 120 deputati fikirləşə bilmir?

Fikirləşmək gərəkdir, nədən şəhidlərin geliri, dolanışıqlı yalnız qanlarından çıxır. Müqəddəs şəhid qanından haqq tələb etmək QAZİ DÖVLƏTə yaraşar?

Məgrur Bədəlsov

Tikintilərin dövlət reyestrinə daxil edilməsi qaydası müəyyənləşib

Nazirlər Kabineti bununla bağlı "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklik edib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, uçot məqsədilə Reyestrə daxil edilən məlumatların tərkibi və reyestrə daxil edilməsi qaydası müəyyənləşib.

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edir:

- qeyri-yaşayış binasının sıfarişçisinin (sahibinin) adı;
- qeyri-yaşayış binasının ünvanı (olduqda); 4-1.1.3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;
- qeyri-yaşayış binasının əsas texniki göstəriciləri (faktiki);
- qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları;
- qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (mövcud olduğu halda);
- qeyri-yaşayış binasının istismara hazır olub-olmaması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanmış qeyri-yaşayış binasının yerləşdiyi ərazinin planı;
- qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin layihəcisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).



Qeyd olunan sənəd və məlumatlar 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir və Komitənin internet səhifəsində yerləşdirilir.

Reyestrde uçota alınan tikinti obyeketine kod verilmir.

Beyləqan rayonunun Orta Əlunəzərli kəndindən ikinci Qarabağ müharibəsinin qəhrəman Şəhidi Səbuhi Əliyevin atası Teyyub kişinin öz oğluna həsr etdiyi şeirlər kitabında yer alan şeirlərdən bir neçəsini oxucularımıza təqdim edirik.

BİR QADIN GƏLƏCƏK QƏBRİMİN ÜSTƏ

*Unutmayın, gözlədiyim gələcək,
Amansız dünyamı söyüb gələcək,
Xəyalın əlindən tutub gələcək,
Bir qadın gələcək qəbrimin üstə.*

*Əmanət balasın öpüb gələcək,
Tapdayıb zamamı, əzib gələcək,
Göz yaşın yoluna səpib gələcək,
Bir qadın gələcək qəbrimin üstə.*

*Yanmış arzuların külü gələcək,
Qəbrimi öpəcək, siğal çəkəcək,
Göylərə, yerlərə fəryad edəcək,
Bir qadın gələcək qəbrimin üstə.*

*Çəkdiyim dağlara cavab verəcək,
Əlində dəstə gül, çıxək gələcək,
Göz yaşın tökəcək, ağı deyəcək,
Bir qadın gələcək qəbrimin üstə.*

*Varlığı yanacaq, sovrulacaqdır,
Ürəyi od tutub, qorulacaqdır,
Qəlbi kaman kimi sizlayacaqdır,
Bir qadın gələcək qəbrimin üstə.*

*Dəyməyin oturub ağlasın getsin,
Dan yeri sökülsün, sizlasın getsin,
Ruhunu qəbrimə basdırınsın getsin,
Bir qadın gələcək qəbrimin üstə.*

03 mart 2023

YALAN DANIŞ

*Demə, könlüm yaralansın,
Bağım başı paralansın.
Çalış fikrim haçalansın,
Yalan danış, mən inanım.*

*Yalandan de, yalandan gül,
Çıçək topla, dəstələ gül.
İçdə ağla, of, üzdə gül,
Yalan danış, mən inanım.*

*De ki yazın gələcəkdir,
Bağça-bağın güləcəkdir.
Səbuhi də gələcəkdir,
Yalan danış, mən inanım.*

*Arzuların çin olacaq,
Meyvə, noğul bol olacaq.
Ömrün hələ çox olacaq,
Yalan danış, mən inanım.*

*Denən sabah açılacaq,
Yer də, göy də oyanacaq.
Günəş səni qızdıracaq,
Yalan danış, mən inanım.*

*Sümurq quşu gələcəkdir,
Göydən alma düşəcəkdir.
Hamsi sənin olacaqdır,
Yalan danış, mən inanım.*

*Çalış səsin titrəməsin,
Dizlərin də heç əsməsin.
Göz yaşın da bilinməsin,
Yalan danış, mən inanım.*

*Sökülürləm ləçək-ləçək,
Dərilirəm çıçək-çıçək.
Hörülürləm çələng-çələng,*

YALAN DANIŞ, MƏN INANIM.

11 fevral 2023

BU ADAMIN DƏRDİ NƏ?

*Gecənin lal çağında,
Bir evin bucağında.
Yanıqlı bir səs gəlir,
Görən, kimi səsləyir.*

*Kimdi hələ yatmayır,
Səsi sinə dağlayır.
Çağırır, gah ağlayır,
Ürəkləri dağlayır.*

*Evmi uçur başına,
Daşmı yağır başına.
Əli çatmur heç yana,
Kimsə çatmur hoyuna.*

*Gözü qalib qapıda,
Boğulur göz yaşında.
Hey də yoxdu canında,
Çırpinır üzək canda.*

*Nizam kimi, düzüm kimi,
Kəhkaşanda ulduz kimi.
Ürəklərdə şəhid kimi,
Əbədi bir məbəd kimi.*

*Xatırlayım ocaq kimi,
Qollarıma qucaq kimi.
Dağilan bir yuva kimi,
Perik düşən uşaq kimi.*

*Xatırlayım həsəd kimi,
Gözlərimdə həsrət kimi.
Tutun mən iyxılmayıb,
Xatırlayım xəyal kimi.*

17 yanvar 2023

DURNA TELİ APAR MƏNI DAYIMA

*Durna teli apar məni dayima,
Axtardım çox yerdə tapa bilmədim.
Uzaq səfərlərə yol aldım, getdim,
Bir ümid çərəğiyi yanmadı getdim.*

*Durna teli apar məni dayima,
Axtardım yolları, gəzdim dağları.*

*Durna teli apar məni dayima,
Bəyazidəm dayanmaram, durmaram.
Yerlərə, göylərə çıçək düzərəm,
Hicranı doğrayıb gerçək edərəm.*

*Durna teli apar məni dayima,
Gözümüz intizar qalmağa qoyma.
İstəyim arzuya, kamına çatsın,
Bu körpə ürəyim oynasin, çalsın.*

*Durna teli apar məni dayima,
Səbuhi dayima, güllü yazıma.
Qoşulsun bizi dərətənə qalmasın,
Uçaq səmalarda nağıl olmasın.*

*Durna teli apar məni dayima,
Bəyaz darixibdi uçaq yanına.
Ötən günlər üçün könlüm ağlayır,
Ürəyim dözməyir dayı axtarır.*

*Durna teli apar məni dayima,
Ucalarda qanad çalaq hər yana.
Bu dünyadan ürəyini əzəcəm,
Dayım üçün yeni dünya düzəcəm.*

Durna teli apar məni dayima,

*Hörəcəm özümə əlim qoluna.
Sarılib ruhuna uçub gələcəm,
Endirib yerlərdə yenə əkəcəm.*

*Durna teli apar məni dayima,
Ömrümün nəğməli, şirin çəgina.
Sorub nəfəs kimi çəkib sinəmə,
Əmanət edəcəm onu qəlbimə.*

Şəhidimizin bacısı oğlu Bəyazidin dili ilə.

EYLİYƏRƏM

*Gecə-gündüz dincəlməyib, ahu-fəğən eyliyərəm,
Adın yanar dilimdə, bağrumu al-qan eyliyərəm.
Özümü hicran oduna yandırıb, kül eyliyərəm,
Çəkərəm hər dərdini, gözlərimi sel eyliyərəm.*

*Dərd əhliləm, dərd yüksəkliyi sanma ki, kəm eyliyərəm,
Harada olsa belə, tapub, yüksəkliyi bol eyliyərəm.
Dözərəm hər cövrinə, demə ki, aşkar eyliyərəm,
Pünhan gəzib dolanıb, gizli ahu-zar eyliyərəm.*

*Könlülərə dərək, yoxsa sənə zor eyliyərəm,
Xəbər verin çatsın mənə, könlümü şad eyliyərəm.
Baxımlı gözüm gözünə, fəslini bahar eyliyərəm,
Həsrətə balta çalıb, niskili də yox eyliyərəm.*

*Taparam son sözünü, özümə lay-lay eyliyərəm,
Çəkərəm son nəfəsin, sinəmə ox-xay eyliyərəm.
Görsəmən axan qanını, qışqırıb ax-vay eyliyərəm,
Çırpanın cismini görsəmənən, can-vay eyliyərəm.*

*Xəyalına bulunmuşam, getmə tufan eyliyərəm,
Öyrət ki, yerini, dizimə sinan eyliyərəm.
Yoxsa sənəsən atəşin, canımı qalınan eyliyərəm,
İşığı yox edərəm, zülməti heyran eyliyərəm.*

*Göstər bala yarasın, sinəni neşər eyliyərəm,
Bigənə könüllərdən mən ki, tonqal eyliyərəm.
Yandırıb orda özümü, cismimi dağ eyliyərəm,
Görsün dünən özünü, həm özünü mat eyliyərəm.*

*Hayat olsun məngənə, Teyyubu çıxdaş eyliyərəm,
Şığınbə qəbrinə həm, özümü sirdəş eyliyərəm.
Ruham, dolanıb ruhuna, bağrumu daş eyliyərəm,
Əlvida deyib dünəyaya, yoxa yoldaşı eyliyərəm.*

14 iyul 2022

Müəllif şəhidimizin atası
Əliyev Teyyub Əyyub oğlu.



*Bu adamın dərdi nə,
Gecəsi nə, günü nə,
Oxşayır mən bilənə,
Balasın itirənə.*

19 yanvar 2023

ÖLÜM GİRİB GÖZÜMƏ

*Hardandı qəlpə qədər,
Həsrət gəzir içimdə.
Olubdu hər şey kəsər,
Doğrayır zəhər içimdə.*

*Qəhər tutub boğazımı,
Həsrətəm qurtum suya.
Yerə, göyə, havaya,
Dönüb hər şey yağıya.*

*Dilim dönmür sözümə,
Baxımr özüm-özümə.
Ölüm girib gözümə,
Səssiz çəkər özünə.*

30 yanvar 2023

SƏNİ NECƏ XATIRLAYIM

*Səni necə xatırlayım,
Söylə, eləcə anlayım.
Xatırlayım körpə kimi,
Yoxsa dəcəl uşaq kimi.*

*Xatırlayım balam kimi,
Yoxsa atam, anam kimi.
Gözümə çiraq kimi,
Ölürümə bir yarpaq kimi.*

*Səsim kimi, sözüm kimi,
Yoxsa qardaş, bacım kimi.
Dərdlərimə dərman kimi,
Yoxsa yanın arzum kimi.*

*Xatırlayım bir meh kimi,
Hər gün doğan günəş kimi.
Çəməndəki çıçək kimi,
Hörülən bir çələng kimi.*

*Uca qayaları, coşan çayları,
Görmədik dedilər sordum onları.*

*Durna teli apar məni dayima,
Yoldaş eylə qanadına qoluna.
Uçaq birgə uca göyə, səmaya,
Həm ulduza, həm günəşə, həm aya.*

*Durna teli apar məni dayima,
Bəyazidəm yorulmaram, uçaram.
Səsi çatmir harayıma, hayuma,
Yaralıdır gözü baxır yoluma.*

*Durna teli apar məni dayima,
Səbuhi dayima, ömür payıma.
Gedək burdan dünəyin o, üzünə,
Tapıb baxacağım xumar gözünə.*

*Durna teli apar məni dayima,
Həsrət qaldım qucağına, qoluna.
Şaqrıq gülüşünə, gülən üzünə,
Enli kürəyinə, iri əlinə.*



Meşeli kəndinə hücum...

Qırızın dağının etəyində yerləşən bu kənd sovet dövründə Zavod adlandırıldı. Ermenilərin yaşayış məntəqəsi olan Badara və Xanyurdu kəndlərinin yaxınlığında yerləşirdi. Hər tərəfdən dağlar və meşələrlə ilə ehatə olunan, təbiətin dilbər guşəsinin Meşeli adlandığını müstəqilliq illərində öyrəndik. Badara çayının mənbəyi bu kəndin yuxarılarından, Qırızın dağlarından başlayırdı. Dupduru göz yaşı kimi suyu olan Alibatan gölünün iki metr derinliyində üzən xırda baliqlarda görünürdü. Bu da kənardan baxanda aldadıcı təsir bağışlayır, gölün dayaz olması fikri yaradırdı. Ermenilər bu cənət güşəsindən azərbaycanlıları uzaqlaşdırıb, kəndə sahib olmaq arzusu ilə yaşayırdılar. Eynən Apokalipsis filminde olduğu kimi qanlı bir səhənə burada hazırlanmış və həyata keçirilməsi nə cəhd olunmuşdu. 1991-ci ilin sonlarında erməni yaraqları kəndi mühəsirəyə alır, səhərin alaqarlığında yuxudan oyanan kənd sakınlarını hər tərəfdən avtomat və pulemyotlardan atəş tuturlar. Kəndi mühafizə edən milis əməkdaşlarından və dinc sakınlardan ölen və yaralananlar olur. Ratsiya vasitəsi ilə Bakı şəhəri ilə əlaqə saxlayıb hadise baredə məlumat verirlər, təcili kömək göndərilməsinin vacibliyini bildirirlər. Ölək rəhbərliyi bu işi Ağdam qərargahına həvələ etməklə öz borcunu bitmiş sayır. Qerargahdan isə boş bir MI-8 vertolyotunu Xocalıya göndərmək öz vəzifələrini bitmiş sayırlar. Xocalı şəhər rəhbərliyi 10 nəfər özünü müdafiə və əməkdaşlarını batalyon komandiri, mayor Tofiq Hüseynovun rəhbərliyi altında, həmin vertolyotla Meşeli kəndinə köməyə göndərir.

Etdiklərini heç vaxt dilinə getirməyən qardaşım Tofiq, bir gün necə oldusa həmin əməliyyat barədə mənə danişdi. Vertolyotu ermenilər vura bilməsin deyə, Meşeli kəndindən xeyli aralıda, Qarağav deyilən əraziye yaxın, yərə yenməsin pilota dedim. Ordan Meşəliyə doğru sürətli yürüşlə iştirak, düşmənə qəflətən hücum etdi. Heç bir yerdə kömək gəlməyəcəyinə tam əmin olan ermenilər, qəfləti hücumdan təşvişə düşür, itki verərək Meşəlidən geri çekilirlər. On bir nəfərlik dəstə ermənilərin sayca üstün olan qüvvələrini pərən - pərən salır. Tofiq deyirdi: "Keçmiş şagirdlərim Xəqani, Rəşayıl, Yadiqar, Mahir və s. illər boyu hərbi hazırlıq dərslərinin hədərə getmədiyi ni bu döyüşdə sübut etdi. Evlərin birində tapdığımız ayaşlı qızın qarın nahiyyəsindən dəymis gülə yarasını sarımaq üçün heçnə tapa bilmədim. Ariçılıqla məşgül olan kənd evlərin dən təmiz bal tapıb, yaranın içorisinə doldurdum, bu infeksiyanın qarşısın almaqla müalicə üçün yeganə çərə idi. Sonra təmiz mələfə tapıb yaranı sarıdım. Kondə sakınları atışma zamanı gizləndiklər yerdən çıxıb evlərinə döndülər. Kondə tam sakitlik yarananın sonra, əlavə milis qüvvələrinin Meşəliyə gəlib çatdığını üçün, yaranı qızda götürüb Xocalıya qayıtdıq".

Həmin körpə qız bu gün də yaşayır, ancaq o vaxt başına gələnləri belkə də xatırlamır ...

Akif Mirsiyaboglu

Fevral ayının 13-dən etibarən yeni Gəncədən göndərdiyimiz axırıncı hərbi vertolyotdan sonra Xocalı şəhəri ilə bütün əlaqələr tamamilə kəsilmişdi. Məhsirədə qalan şəhərlər yegane əlaqə vasitəsi telefon və ratsiya idi. O, zaman mənim sahə müvəkkili işlədiyim Üçoğlan kənd sovetliyinin "Sosializm" kolkozuna məxsus olan yegane mini telefon stansiyasını Xocalı şəhərinə vermişdilər. Elektrik xətləri kesildiyindən şəhərə elektrik enerjisi verilmədiyindən, yanacaqla işleyən generator vasitəsilə pocta telefon aparatinin işləməsi üçün enerji ötürüldü. Gündəkün azalan yanacağa qənaət etmək məqsədilə elektrik enerjisi qısa fasılələrlə verilir, şəhərlə müəyyən vaxtlarda əlaqə saxlamaq mümkün olurdu. Şəhər rəhbərliyinin Ağdam qərargahına və Bakı Prezident aparatına günü - gündən ağırlaşan vəziyyətlə bağlı zənglərinə: Gözləyin lazımı tədbirlər görülür, tezliklə Xocalıda olacaq deyir-

süni surətdə düşməncilik alovlandırılmışdı. Bununla kifayetlənməyən mərkəzi hakimiyət həmin ərefədə rayonun silahlı qüvvələrinə rəhbərlik edən icra başçısını, Xocalı facisi ərefəsində rayonun komendantı vəzifəsini daşıyan polis rəisini dəyişməklə bu qüvvələrin birgə işinin təşkilinə engel törədirdilər. 25 fevral 1992-ci ildə keçmiş SSRİ-nin Zaqafqaziya hərbi dairəsinin Uzunderədə yerləşən en böyük sursat bazasına kortəbi hücum təşkil olundu. Hərbi qulluqçular ərazidən qaçıqlıdan sonra bazaaya daxil olan mülki şəxslər orada yerləşən əsgər kazarmalarına od vurmüşdular. Həmin bazada xidmət edən müddətdən artıq hərbi xidmət keçən soydaşımızın deməsinə görə, alov yeralı anbarlara keçərsə 5-6 bal gücündə zəlzələyə berabər partlayış baş verə bilərdi. İdarenin yeni rəisi Rəşid Məmmədovun göstərişi ilə bazaya yollandıq. Böyük çətinliklə kənar şəxsləri oradan uzaqla-

Elmandan vəziyyəti soruşdum. Dedi ki, ermənilər Xocalıya zirehli texnikalarla hücum edib, qarşısını ala bilmirlər. Qərargaha getdi, növbətindən başqa kimse yox idi. Bakıya zəng edib məlumat vermişik, hələdə nəticəsi yoxdur, dediler. İdaremizin növbətçisidə dedi ki, nazirliyin növbətçi hissəsinə məlumat vermİŞ, deyiblər ki, nazirə meruze edəcəyik.

Maşına əyləşib Qarağaci qəbiristanlığında yerləşən 19-cu posta çatdırıb. Orda bizim polis alayı xidmət aparırı. Ermenilər Xocalıya atəş açanda özümü posta çatdırıb usaqlardan xahiş edirdim ki, postda dayanan BTR-dən Əsgəranın postlarını vururdular. Bu da öz effektini verirdi, ermənilər atəş dayandırımağə məcbur olurdular. Kifayət etməyənə isə Şelli dağında olan Eldarın topçularının yanına qalxıb Əsgəranı top atəşinə tutdurdu.

Ratsiyada xocalıların fəryadı-

də bildik. Tam atəş vəziyyətine getirilməsi üçün elimizdən geləni etdik. İndi də növbəti bəhanə ortaya atıldı. Koordinatlar qeyd olunmuş xəritə itmişdir. Ratsiyada tükürpədici çırtıtlar, köməyə gəlin bizi qırıqlar çağırışlarına cavab verən yox idi. Sonda ay alçaqlar bir başa şəhəri vurun, ermənilər gözümüzün qabağından qız gəlini esir aparı, patronumuz qutarıb müqavimət göstərə bilmərik. Vurun hamımız bir yerde qırıraq, namusumuz əldən getməsin. Nəhayət xəritə tapıldı, reaktiv qurgulardan Xocalıya atəş açıldı. Lakin əsirlikdən gələnlərdən soruşanda dedilər ki, səhərə yaxın atılan mərmilər şəhərdən çox aralıya, Boz dağının etəyinə boş əraziyə düşdürlər. Səhərə qəder ümidi gelən bütün üvanlılar üz tutsaqda Xocalıya kömək edən olmadı.

Səhər açılanaya yaxın xəbər çatdı ki, Xocalıdan xilas ola bilən bir qrup Qara qayada mühəsirəyə düşübdür. Təcili ola yollan-

Xocalının son gecəsi...



dilər. Əslində isə heç bir tədbir görülmüşdü. Mütəllibov hakimiyəti ilə cəbhəcilər arasında hakimiyət uğrunda qanlı savaş gedirdi. Xocalı unudulmuş, taleyin ümidi buraxılmışdı. Nə iqtidarin, nə də müxalifətin Xocalını azad etmək baredə nəinki planı, hətta bele bir fikirleri də yox idi. Sonra baş verən hadisələr onu göstərdi ki, Xocalı bu yönündə irəliləmək üçün qurban seçilmişdir. Xocalının Dağlıq Qarabağın ən strateji nöqtəsi olması bir yana, hətta məhasirədə qalan yeddi mindən artıq əhalinin taleyi, kürsü uğrunda bir-birini parçalamağa hazır olan qüvvələrin yadına düşmürdü. Yanvar ayında bir neçə dəfə Əsgəran istiqamətinə, Ağdam özünü müdafiə batalyonları tərəfindən hücum əməkliyatları keçirilsədə səmərəsi olmadı. Fevral ayında isə heç bir tədbir görülmədi. Baxmayaraq ki, həmin ərefədə Ağdamda toplanmış silahlı qüvvələrlə Ermənistan sərhəddinə qədər getmək mümkün idi. O, dövrə Ağdamda polis idarəsinin və tabeliyində olan post patrul alayının 700-dən artıq şəxsi heyəti, Şirin Mirzəyevin alayı, Allahverdi Bağırovun, Yaqub Rzayevin özünü müdafiə batalyonları, Rövşən Cavadovun omonuçları, Fəhmin Hacıyevin rehbərlik etdiyi qüvvələr, Ayaz Müttəllibovun göndərdiyi, Şelli kəndi yaxınlığında Qarabağ çayıının sahilində yerləşdirilmiş altmış yaxın zirehli texnika hazır vəziyyətdə idi. Bu hələ mənim yadında qalanlardır. Qarşında isə ermənilərin Əsgəran alayı dayanırdı. Qəfləti hücumla ermənilərin başqa istiqamətlərdən qüvvələrini getirənə qədər on kilometrə yaxın yolu keçərək Əsgəranı götürmək, Ağdamla - Xocalının birlişdirmək müşkül məsələ deyildi. Lakin buna imkan verilmirdi.

Əksinə Dağlıq Qarabağın giriş qapısı sayılan, həmin ərefədə bütün ağırlığı öz ciyinə götürən Ağdamda təxbatlar baş alıb gedirdi. Özünü müdafiə qüvvələri arasında nifaq toxumu səpilmiş, Elman müəllimin yeznəsi

ni eşitmək çox dözləməz idi. Postda dayanan əməkdaşlarımızda suya, buza dönmüşdülər. Onlardan Əsgəran postuna atəş açmalarını xahiş etdim. Aldığım cavabın mənasını otuz bir ildir ki, anlaya bilmirəm. Bize tapşırıq verilib ki, Əsgəran istiqamətində atəş açmayıñ, orda əməliyyat keçiriləcəkdir. Kor peşman maşını indidə Şelli dağına, topçuların yanına qovdum. Burdada eyni cavabı verdilər. Bize əmr verilib ki, Əsgəran tərəfə atəş açmayıñ bu gecə silahlı qüvvələrimiz Xocalıya daxil olmaq üçün əməliyyat keçirəcəkdir. Hava dumanlı olduğundan, aydın gecələrde görünən Əsgəran dağları görünməz olmuşdu. Ancaq dağlardan çox hündürlükde olan buludlar qırımızı rəngə boyanmışdı. Bu yanın şəhərin buludlarda yüksək olunan şölsəsi idi. Ordanda elim üzüldən sonra maşını rayon mərkəzinə polis idaresinə sürdüm, hələdə heç bir yenilik yox idi. Ordan Saritəpə yolu ilə Qiyası kəndindən keçərək dördyünlər adlanan ərazidə dislokaşıya olunmuş QRAD qurğularının yanına gəldim. Gözlerimə inana bilmədim, lələ köçüb, yurdı qalmışdım. Dünənə qədər orda dayanan maşınlar yoxa çıxmışdı. Devidər ki, guya ruslar həmin qurğuları extarırlar, buna görədə bizimkilərde aparıb Ağcabədi rayonunda gizlədiblər. Gecə olsa QRAD qurğularını tapdırıb getir-

dim. Şelli dağının üstündə xeyli insan toplanmışdı. Silahı olan irəli qaçı, döyüşə qoşulurdular. Silahsız olanlar məhəsirədən çıxan yaralı, taqədən düşmüş insanları Ağdama çatdırırdılar. Burda da heç bir resmi dövlət qurumunun nümayəndəsi yox idi. Bir neçə gün əvvəl Malibeyli və Quşçular kəndləri işgal olunanda heç olmasa Gülbələ kəndindən bir qədər ireliyə keçib koridor yaradılmış, məhəsirədən çıxa bilən insanlar qarşılanmışdı. İndi isə heç bu tədbirdə görülməmiş, Xocalı boyda şəhər taleyi umidi buraxılmışdı. Aciz durumdan və hikkəmdən milis furajkasını başından götürüb yerə çırpıraq "bu gündə belə başımızda papaq gedzirməyə haqqımız yoxdur" deyərək, atəş səsleri səngiməyən Qaraqaya tərəfə yollandı. Həmin axşama qədər sanki qış fəsli deyildi, havalar çox mülayim keçirdi. Səhərə yaxın çox güclü qar yagmağa başlamışdı. Sənki təbiətdə Xocalıların qəsdinə durmuşdu. Qarlı, saxtəli hava insanları dondurur, əldən salır, yerimələrini, dağ - dərələri aşmağa mane olur və eyni zamanda ağ qar üzərində insan qaraltılarını asan hədəfə çevirirdi. Xocalıların keçib gəldiyi qarlı ciyrla Qara qayaya çatdırıb. Ciyrdən bir qədər kənarda insan qaraltılarını görüb ora yaxınlaşdım. Əkbər dayım hüssəz vəziyyətdə qarın içinde hərəkətsiz qalmışdı, gözləri baxsada daniş, tərəpə bilmirdi. Mənimlə galən Hindarxlı Vladim və Tahir qardaşları onu qucaqlarına götürüb geriye döndürlər. Mən ireliyə doğru getdim ki, daha kimse yolda qalmış olar. Lakin heç kimə rast gəlmədim. Təpənin o biri üzündə sağ adam qalmamışdı. Qansız erməni celladları hamisini qətlə yetirmişdilər. Cəsədlər kolların arasında səpələnmişdi. Ermənilər oranı atəş altında saxladığı üçün cəsədlərə yaxın düşmek mümkün deyildi.

Akif Mirsiyaboglu

1938-ci ildə onun haqqında casusluq ittihamı irəli sürürləndə, general Matvey Zaxarov Kliment Vorosilovun vasitesi ilə Stalinin qəbuluna düşə bilib.

O, kabinetə daxil olan kimi hərbi qaydada Stalin salamlayıb və heç bir təklif, söz gözləmədən birbaşa fikrini bildirib: Yoldaş Stalin, siz məni elə bu kabinetdə güllələye bilərsiniz, amma heç kim məni casusluqda ittiham edə biləməz.

Söhbətin nədən getdiyini tam anlamayan Stalin generala əyləşmək üçün yer göstərib. Kiçik dialoqdan sonra o, Vorosilova göstəriş verib: Zaxarov haqqında təkrar araşdırılmalar aparın və mənə məruzə edin.

Bu göstərişdən sonra bir neçə gün ərzində general haqqında araşdırılmalar aparılıb, "NKVD"-nin Zaxarov haqqında Staline təqdim etdiyi mexfi arayışda casusluq faktı öz təsdiqini tapmayıb. Bu yanlışlığa görə Stalin "NKVD" başçısı Nikolay Yejovu ciddi şəkilde təməzədib.

Maraqlıdır, özünü müdafiə etmək üçün Stalinin qəbuluna düşə bilən və özündə cüret tapıb sovet liderinə günahsız olduğunu sübut edən Zaxarov kim olub?

Matvey Zaxarov 1898-ci ildə Tverde anadan olub. Hələ uşaq yaşlarında olarkən aile Leninqrada köçüb. Zaxarov burada orta hərbi təhsil verən məktəbdə oxuyub. Birinci dünya müharibəsi illərində o, müdafiə sənayesi zavodunda işləyib. Zaxarov 1917-ci il noyabr inqilabının fəal iştirakçılarından biri olub, Qış Sarayının alınmasında fəallığı ilə fərqlənib. Həmin ərafa-də gələcəyin marşalına bir müddət Leninin mühafizəcisi olmaq kimi məsuliyyətli bir iş də həvalə olub.

"Mən Allahım qarşısında günahkar ola bilmərəm, siz isə vicdansızsınız"

Marşaldan Xruşova sillə kimi sözlər...



nub.

Matvey Zaxarov Frunze adına Hərbi Akademiyada və Baş Qərargah yanında Ali Hərbi Akademiyada təhsilini davam etdirib. Belarusiya və Leningrad Hərbi Dairələrində müxtəlif vəzifələrdə çalışıb. Zaxarov 1938-ci ildə Baş Qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edilib.

Yuxarıda qeyd etdiyimiz kimi qanlı repressiya illərində Zaxarov haqqında Staline rəsmi məlumat təqdim edilib və onun eston cəsusu olduğu göstərilib. Təkrar araşdırımda casusluq faktı təsdiq olmasa da, Zaxarov Baş Qərargahdan uzaqlaşdırılıb.

1940-ci ildə Odessa Hərbi Dairesinə qərargah rəisi təyin edilən Zaxarov ele məharibəni də orada qarışmayıb. Onun yaratdığı ehtiyat korpusu Moskvanın müdafiəsinə göndəriləndə və keçirilən hərbi əməliyyatlarda uğur qazananda

Zaxarov Stalindən ilk rəsmi təşəkkürünü alıb.

Məharibənin başlanğıc gün-dən sonuna qədər Zaxarov ən ağır cəbhələrdə xidmət edib. Məharibədən sonra isə o, Leningrad Hərbi Dairəsinin komandanı vəzifəsinə təyinat alıb. 1957-1960-ci illərde artıq marşal rütbesini daşıyan Zaxarov Almaniyada sovet

qoşunlarının komandanı vəzifəsinə də xidmət edib.

1960-ci ildə Nikita Xruşov Zaxarovu qəbuluna dəvət edilib. Marşal sonralar öz xatirələrində bu dəvət haqqında yazıb: "Mən Xruşovun dəvətinin hansı məqsədə olduğunu bilirdim. Bir neçə defə ona xidməti yerimi dəyişməklə bağlı müraciət etmişdim. Leningrad qayıtmak isteyirdim. Düşünürdüm ki, Xruşov məni Moskvaya elə bu məqsədə çağırıb. Amma düşündürüm kimi olmadı. O, məni yüksək əhvalla qarışdı və dəvətinin məqsədini açıqladı:

Artıq Moskva gelməyinizin vaxtidır. Mən qərar qəbul etmişəm, siz isə hərbçi kimi bu qərardan imtina edə bilmezsiniz. Sizə Almaniyada təhvil-teslim üçün yeddi gün vaxt verilir. Oradakı işlərinizi təhvil verib yeni vəzifənin icrasına başlayın.

Mən ona təşəkkürümü bildir-

dim: Mən Leningradda böyümüşəm, bu şəhər mənim üçün çox doğmadır. Təşəkkür edirəm ki, müraciətimə müsbət cavab verdiniz.

Siz nəyi nəzərdə tutursunuz? Hansı Leningraddan danışırınız? Siz Baş Qərargah rəisi təyin edilirsiniz...

Ölbəttə, bu təyinat gözlənilməz idi və açığını deyim ki, mən bu vəzifəni arzulamırdım. Amma nəyi isə deyimkən de mümkün deyildi. Kabinet tərk edəndə Xruşovun son sözləri məni çox narahat etdi:

Heç nədən narahat olmayın, biz nə deyəciyik, siz də onu icra edəcəksiniz. Belə olan halda həm sizə, həm də mənə rahat olacaq...

Beləliklə, Matvey Zaxarov 1960-ci ildə Baş Qərargah rəisi vəzifəsinə təyin edilib. Təyinatdan çox keçməmiş Zaxarovla Xruşovun arasında xoşagelməz müناسibətlər yaranıb. Zaxarov her dəfə Xruşovun yanında olanda Xruşov ona xidməti işə aid olmayan məsələlərdən danışıb, xüsusiələrə və vaxtile Stalinin "yarıtmaz" siyasetindən. Bu səhəbələrdə Xruşov Zaxarovun dilindən Stalinin ünvanına tənqid etşitməyib.

Nehayət, belə görüşlərin birində Xruşov marşalla daha açıq səhəbət edib:

Siz necə qəbul edirsınız ki, məharibə dövründəki xidmətlərinizin hamısı Stalinin adına çıxılır. Axi, döyüşən də siz olmusunuz, qələbeni də siz qazanmışınız. Mən

sizin müharibədəki xidmətlərinizə yaxşı bələdəm, yüksək peşəkarlığınızdan, göstərdiyiniz qəhrəmanlıqlardan xəbərdaram. Bəniyə susursunuz, niyə metbuatda çıxış edib demirsiz ki, hərbi əməliyyatların keçirilməsi ilə bağlı müşavirələrdə Stalin xəritədən istifadə edə bilməyib, əməliyyat əraziyələrini qlobusda göstərib, niyə susursunuz...

Zaxarov ayağa qalxaraq Xruşovun sözünü yarımcıq kəsib: Xeyr, yoldaş Xruşov, mən bunu bacarmaram, Stalin mənim üçün böyük sərkərdədir və qəlebənin təmin olunmasında onun danılmas xidmətləri olub. Mən Allahım qarşısında günahkar ola bilmərəm, siz isə vicdansızsınız.

Bir neçə gündən sonra Mərkəzi Komitədə keçirilən iclasda Zaxarov Xruşovun hədfində düşüb. Xruşov marşalı "Stalinizm hərəkatının yaradıcısı" adlandırıb. Zaxarov Baş Qərargah rəisi vəzifəsindən azad edilib və hərbi akademiyaya rəis təyin edilib.

Xruşovun devrilməsindən sonra Matvey Zaxarov evvəlki vəzifəsinə, Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini vəzifəsinə qaytarılıb.

1967-ci ildə SSRİ müdafiə naziri Rodion Malinovski vəfat etdiyindən sonra Brejnev Zaxarovu müdafiə naziri vəsifəsinə təklif edib. Marşal bu vəzifədən qəti şəkildə imtina edib: Leonid İliç, bu mənim üçün böyük etimaddir. Amma nazir vəzifəsi həm də siyasi postdur, mən isə hərbçiyəm, Baş Qərargahda dövlətimizə daha çox xeyir verə bilərəm.

Matvey Zaxarov 1971-ci ildə qədər bu vəzifədə çalışıb. Marşal 1972-ci ildə, 73 yaşında vəfat edib.

Xruşov dövründə 221 nəfərin ölümü ilə yatırılan qiyam...

Iosif Stalinin hakimiyyətdə olduğu illərdə fərqli olaraq Nikita Xruşovun SSRİ-yə rehbərliyi dövründə ölkədə etiraz aksiyaları, rejimdən narazı qalan kütłələrin nümayiş və mitinqləri, hətta qiyamlar bir-birini əvəzləyib, SSRİ-dən narazı əhalini susdurmaq mümkün olmayıb. Düzdür, bu hadisələr haqqında mətbuatda bir cümlə belə yazılmayıb, onlar mümkün qədər məxfi saxlanılıb. Amma SSRİ-nin süqutundan sonra həmin hadisələr ətraflı araşdırılıb, ictimaiyyətə geniş açıqlamalar verilib.

Xruşov dövrünün uzun illər gizli saxlanılan etiraz aksiyalarından biri isə tikanlı məftillər arasında, Baş Düşərgələr İdarəsinin (QULAQ) Norilskdə yerləşən islah əmək dəşərgəsindən baş verib və bu qapalı məkanda tətillər və qiyamlar düz 5 aya yaxın davam edib.

Qeyd edək ki, Norilskdə döşərgə 1935-ci ildə yaradılıb. İlk məhbuslar döşərgəni özləri salıblar, baraklar tikiblər və özləri-özləri tikanlı məftillər arasına salıblar. Həmin vaxt Norilskdə bir neçə taxta daxmadan başqa heç na olmayıb. Bu gün 180 min nəfərə yaxın əhalisi olan Norilsk şəhərinin məhz məhbuslar tikiblər. Həmçinin Dağ-mədən və Nikel Kombinatının inşası da məhbusların üzərinə düşüb. Əslində nikelle zəngin olan və ölkəyə böyük maddi xeyir getiren Norilskdə məhbusların saxlanmasıdır. Məhbusların saxlanması şəraitinin digər döşərgələrdən yaxşı olmasına düşünülüb. Ən dəhşətli cəzələrdir. Hər bir məhbusun əmək dəşərgədən 12 saatdan 8 saatə endirilməsi; İş saatinin 12 saatdan 8 saatə endirilməsi; İşə görə aldıqları əmək haqqının yarısının şəxsi hesaba köçürülməsi, yarısının isə nağd şəkildə verilməsi;

Qiyamçılar döşərgə rəhbərliyinin heç bir təklifini, şərtini, vədlerini qəbul etməyərək tətili davam etdiriblər və Moskvanın xüsusi komissiyanın gəlməsini tələb ediblər. Onlar Baş Düşərgələr İdarəsinin qarşısında aşağıdakı tələbləri qoyublar:

İş saatinin 12 saatdan 8 saatə endirilməsi; İşə görə aldıqları əmək haqqının yarısının şəxsi hesaba köçürülməsi, yarısının isə nağd şəkildə verilməsi;

Təbii xidmətin və saxlama şəraitinin yaxşılaşdırılması;

Siyasi məhbusların işinə yenidən baxılmasına;

Aılələrinə ildə cəmi 2 dəfə məktub göndərmək məhdudiyyətinin aradan qaldırılması;

Ədlillərin döşərgədən azad edilməsi;

Daxili rejim qaydalarının pozulmasına görə cəza tədbirlərinin yumşaldılması;


Norilsk döşərgesində tətil və qiyamın baş vermesini eşidən Maqadan və Vorkuta döşərgələrindən de tətillər başlanılıb. Məsələnin kütłəvi hal alması Moskvanı ciddi narahat edib.

4 avqust 1953-cü ildə qədər davam edən tətillər sonda silahlı müdaxilə ilə yekunlaşdırıldı. Qiyamın yarılması zamanı 221 məhbus ölüb, 1000-ə yaxın məhbus isə yaralanıb. Qiyamın təşkilatçıları isə ciddi rejimli həbsxanalarla göndərilib.

Norilsk qiyamı az da olsa effektli nəticələr verib. Belə ki, qiyamdan sonra döşərgədə saxlanılma və məsişet şərait, tibb xidməti qismində de olsa yaxşılaşdırılıb.

Norilsk döşərgəsinin fealiyyətinə 1956-ci ildə son qoyulub. Fealiyyət göstərdiyi 21 il ərzində döşərgədə 72 min məhbus cəza çəkib. Həmin məhbusların hər dörd nəferindən biri acliqdan, xəstelikdən və verilən işgəncələrdən həyatını itirib.

Təqdim edən: İlham Cəmiloğlu



İşgəncələr tətbiq edilib. Ən dəhşətli cəzalardan biri cərimə kameraları olub ki, bu kameralardan sağ çıxmə möcüzə sayılıb.

İşgəncələr haqqında 1950-ci illərin əvvəllerində döşərgənin "sakin"i olan Afanasi Qriqoryev sonralar öz xatirələrini belə bölüşüb: "Döşərgədə baş verənləri müşahidə etdik, mənə elə gəldi ki, sovet hökumətinin Norilskin mövcudluğundan xəbəri yoxdur. Həç bir amr, direktiv, səroncam olmadan döşərgədə iş vaxtı uzadıldı. Biz on ağır işlərə cəlb olunurduk. Bir neçə aydan sonra iş qabiliyyətimiz tamamilə itirdi. Qida rasionumuz elə bir vəziyyətdə idi ki, bu cür yeməklə ayaq üstə dayanmaq da çətin olurdu. Məhbuslar acıdan ölürdülər. Mən ixtisasca mühəsibəm. Arada manı öz ixtisasına uyğun işə cəlb edildilər, döşərgənin mühəsibatlı işinə kömək edirdim. Bu işləri görəndə aydın olurdı ki, döşərgəyə ayrılan vəsaitin heç yarısı da məhbuslara

ləqlə böyük məbləğlər qazanılırdı. Bu haqda bir kəlmə danışmaq işə ölümə bərabər idi. Döşərgənin rəisi işgəncə metodunu özü müşyyən edirdi. Bəzən isə özü məhbusun ayağını, yaxud qolunu tapançası ilə yaralayırdı. Sonra həmin məhbusu atırdılar cərimə kamerasına. Həç bir təbii xidmətdən də səhəb gedə bilməzdə. Beləliklə də, yaralı məhbus azab və ağır çəkərək ölürdü..."

Dözlüməz şərait nəhayət, 26 may 1953-cü ildə partlayışa səbəb olub. Hər şey döşərgənin nəzarətçi kiçik serjant Dyatlovun heç bir səbəb olmadan 5-ci döşərgə bölməsində 7 nəfər məhbusu güllələməsindən sonra başlayıb. Bu hadisədən sonra döşərgənin ayrı-ayrı bölmələrində olan məhbuslar bir-birləri ilə əlaqə yaradaraq qiyam qaldırıblar. Qiyamçıların sayı 16 min nəfəri keçib. Etirazçılar eyni zamanda işə çıxmada imtina ediblər.

Nº 068 (3638) 16 noyabr 2023-ci il * İctimai-siyasi qəzet * Qiyməti 50 qəpik

www.paralel.az
e-mail adresi:
paralel_qazeta@mail.ru

Eynəkdən imtina nələrə səbəb ola bilər?



Uzaqqormə üçün eynək və ya linzalardan istifadə etməkdən imtina görmənin pişləşməsi ilə nəticələnməyəcək. Bununla belə, müxtəlif məsafelərdəki obyektlərə baxmaq istəyəndə gözləriniz əlavə gərginlik yaşayacaq ki, bu da baş ağrısı və digər xoşagəlməz əlamətlərə səbəb ola bilər.

Bu barədə Amerika Oftalmologiya Akademiyası məlumat yayıb.

Bütün insanlar düzəldici

eynək taxmaq istəmir və səbəblər görünüşdən və başqaşalarının fikirləri ilə bağlı problemlərdən tutmuş, xüsusən idman zamanı narahatlılığı qədər dəyişə bilər. Gözlərində yad cisim hiss etmək istəməyənlər də var, ona görə də kontakt linzalardan imtina edirlər.

Eynək və ya kontaktlardan istifadəni dayandırmaq qərarı əsasən görmə korreksiyasını tələb edən əsas səbəbdən asılıdır.


Həkimlər ən çox yaxındañormə (miyopiya), uzaqqormə (hipermetropiya) və astigmatizm kimi ümumi vəziyyətlərdə eynəkdən istifadə etməyi məsləhət görürler. Bu xəstəliklər gözün işq şüalarını düzgün sindirmək və onları retinaya yönəltmək qabiliyyətinin pozulması ilə əlaqələndirilir. Eynək və ya kontakt linzalar, bir mütəxəssis tərəfindən seçildikdə, bu refraksiyanı düzəldə bilər, taxıldılqda görmə qabiliyyətinizi daha aydın edir.

Bele hallarda düzeliş edilməməsi fiziki görmə pozğunluğuna səbəb olmayacaq, lakin xüsusiət sürətli və ya oxumaq kimi görmə aydınlığının vacib olduğu vəziyyətlərde narahatlıq yarada və həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Buna görə ehtiyaclarınız və seçimlərinizə uyğun olaraq ən yaxşı görmə korreksiyası üsulunu təyin etmək üçün bir göz həkimi ilə

məsləhətləşmək vacibdir.

Eynək və linzasız gözlər həddindən artıq gərginliyə məruz qalır, bu da göz ağrısı, baş ağrısı və ümumi yorğunluq hissine səbəb ola bilər. Üstəlik, görmə aydınlığı problemi həll olunmamış qalır: yaxındangörən uşaq lövhəni görməkdə çətinlik çəkə bilər, yaxındangörən böyükler avtomobil idarə etməkdə çətinlik çəkəcək, uzaqqorən isə sevimli kitablarını oxumaqdan həzz ala bilməyəcək.

Əvvəllər həkimlər "gözlərinizlə istirahət etmək" üçün eynəklərin çıxarılmasını məsləhət görürdülər. Ancaq bu zaman istirahət evezinə gözləriniz əlavə stresə məruz qalır. Başqa sözlə, refraktiv qüsurlarınız varsa eynək və ya linzalardan istifadə etmədən imtina etmək mümkündür, lakin öz rahatlığını üçün bundan çəkinmək daha yaxşıdır. Uşaqlarda ambliopiya (tənbəl göz) və ya çəpgözlüyün müalicəsi üçün eynək təyin olunarsa, vəziyyət tamamilə fərqlidir. Bu hallarda görmənin düzəldilməməsi bu xəstəliklərin irəliləməsinə kömək edə bilər.



Ürəyində bu problem olana çay olmaz!

Çayın tərkibində kofein olduğunu üçün taxikardiyani sürətləndirə bilər.

Həkim İrina Brejnevanın sözlərinə görə, bəzi insanların çay içəndən sonra hali dəyişə bilər.

"Yüksək doza kofein orqanizmə düşdükdən sonra baş ağrısı, qarında ağrı, təzyiqin qalxması və ürək ritminin artması - taxikardiya ola bilər. Yaxşı olar ki, həssas adamlar yemək yeyəndən sonra çay içməsinlər. Eləcə də axşam 8-dən sonra çay içmək yuxunu pozur, yuxusuzluğa səbəb olur. Çay həm də yeməklə əldə ediləcək dəmir, vitamin və mikroelementlərin sovrulmasını pozur. Acqarına da çay içmək olmaz", - Brejneva qeyd edib.

Yuxusuzluq bu xəstəliyə səbəb olur



Xroniki doyunca yatmanın pleiotrofin (PTN) zülləlinin səviyyəsini azaldır ki, bu da neyronların disfunksiyasına və sonrakı neyrodegenerativ xəstəliklərə səbəb olur.

Bu barədə Binçou Tibb Kollecinin alimlərinin qənaətə gəldiyi nəticələr "The Publications Division of the American Chemical Society" də (ACS) dərc olunub.

Çoxsaylı araşdırımlar göstərib ki, yuxu çatışmazlığı beynin öyrənmə və yaddaşa cavabdeh olan hipokampusda nevroloji zədələnməyə səbəb olur. Bu fenomenin altında yatan mexanizmləri tədqiq etmək üçün çinli alımlar yuxusuzluğun RNT-də hansı dəyişiklikləri işə saldıqını təhlil ediblər. RNT hüceyrə nüvəsində olan üç molekuldan biri olan ribonuklein turşusudur.

O, genlərin kodlaşdırılmasında və ifadəsində iştirak edir.

Məlum olub ki, yuxu çatışmazlığı siçanlarda pleiotrofin (PTN) səviyyəsinin azalmasına getirib çıxarıır. Bu protein PTN geni ilə kodlanır. Elm

adamları PTN səviyyələrinin azalmasının hipokampusda neyron disfunksiyasına yol açdığını aşkar ediblər. Tədqiqatçılar bu prosesin insanlarda demensiya (o cümlədən Altshaymer xəstəliyi) kimi

neyrodegenerativ xəstəliklərde tez-tez baş verdiyini iddia edirlər. Alımlar hesab edirler ki, PTN səviyyəsi yuxusuzluq sonucunda yaranan koqnitiv pozuntuların mövcudluğunun göstəricisi ola bilər.

Təsisçi:

Tapdıq Abbas

Baş redaktor:

Akif Nəsirli

Birinci müavini:

Şahnaz Salehqızı

İnformasiya səbəsinin müdürü:

Röyal Əsədli

Bölgə müxbirləri:

Vaqif Cəmiloğlu
Sadiq Sadiqov
Fərman Məhəmməd Əzizli

İqbal Məmmədov
İlkin Əsədzadə

Qəzet 16 fevral 2003-ci ildən çıxır.

Ünvan: AZ 1073, Azərbaycan,
Bakı şəhəri, Mətbuat prospekti,
529-cu məhəllə, 6-cı mərtəbə
"Azərbaycan" nəşriyyatı

E-mail: paralel_qazeta@mail.ru
*Qəzet Vüqar Tofigoğlu
mətbəəsində çap olunur.*
Əlyazmalara rəy verilmir və geri
qaytarılmır.
Qeydiyyat №257
Sifariş: 2185 Tiraj: 1550